

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 073 (5545) 17 aprel 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Ölkəmizin hər bir bölgəsində turizm sektoru inkişaf edir



Prezident İlham Əliyev
Ramiz Mehdiyevi
"Şöhrət" ordeni
ilə təltif edib



2

YAP seçkilərə qeyri-obyektiv
qiymət verilməsini
qətiyyətlə pisləyir



4

Əli Həsənov: "Seçkilər
Azərbaycan xalqının
iradəsini əks etdirir"



4

Əli Əhmədov: "ATƏT DTİHB
ikili standartlardan
xilas ola bilmir"



4

Mərkəzi Seçki Komissiyası
prezident seçkilərinə
yekun vurub



5

Prezident İlham Əliyev sosial
dövlət modelinin praktik
müstəvidə uğurla
reallaşmasını təmin edib



8

→ 13

Ermənistanın hakim
dairələri çalxalandı -
"Qarabağ klanı"
parçalanır



→ 4

Manat
ucuzlaşmayacaq
əksinə güclənə bilər



→ 16

"Neftçi" "Zirə"ni
darmadağın edib




17 aprel 2018-ci il

Prezident İlham Əliyev: Enerji siyasetində atılan addımlar bizi daha da gücləndirir

"İlham Əliyev. İnkışaf - məqsədimizdir"
çoxcildliyinin 55-ci kitabı çapdan çıxıb

Enerji siyasetində atılan addımlar bizi daha da gücləndirir. Cünki bu sahədə aparılan işlər və irəli sürülmə təşəbbüsler uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüsler dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdəşərlər həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu bizim üçün yeni bir prosesdir. Ancaq biz buna hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir.



AZERTAC xəbər verir ki, "İnkışaf məqsədimizdir" çoxcildliyinin 55-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2013-cü il fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət programı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyinin 55-ci kitabındaki materiallar 2013-cü ilin fevralından aprelinədək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyev və Azə-

baycanın birinci xanımı Mehriban Əliyevanın "Baku" jurnalına müsahibəsinin metni ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Xorvatiyaya, Monteneqroya rəsmi səfərləri zamanı apardığı danışqlara, metbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar, Monteneqronun "Pobjeda" qəzetinə müsahibəsinin metni, habelə Serbiya, Gürcüstan prezidentlərinin Azərbaycana rəsmi səfərləri zamanı keçirilən tədbirlərlə bağlı informasiyalar toplanıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Küveyt, İtaliya, İran, Avstriya, Ruminiya, Böyük Britaniya, Məra-

keş, Səudiyyə Ərəbistanı, Kanada, Türkiye, Çin, İsveçrə və digər dövlətlərinin, ATƏT, ISESCO, Dünya Bankı, Asiya İnkışaf Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifeli şəxslərini qəbul etməsinə, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının Bakıda keçirilən XVI iclasının, "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda Qəbələdə keçirilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşlərinə və digər beynəlxalq tədbirlərdə iştirakına dair materiallar daxil olunub.

Nəşrin 55-ci kitabında dövlətimizin başçısının Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasetə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafının təmin olunmasına, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində önemli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri, həmçinin Azərbaycanın ilk "Azərspace-1" telekommunikasiya peykinin orbitə buraxılması mərasimində iştirakına dair informasiya yer alıb. Bu kitabda, eyni zamanda, Prezidentin Bakının ev sahibliyi etdiyi "Cənubi Qafqazın və Mərkəzi Asyanın gələcəyi ilə bağlı strateji dialog" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) açılışında iştirakçı, çıxışının metni, forum iştirakçıları ilə apardığı mükalime və müzakirələrə dair materiallar da verilib.

Bu ciddə, həmçinin Azərbaycan Prezidentinin Azərbaycan Aşsaqqallar Şurasının IV qurultayına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Meclisine müraciətləri, Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalına, "Rossiya-24" telekanalına müsahibələri yer alıb.

Kitabda dövlətimizin başçısının Qəbələ rayonuna səfərinə, burada ictimaiyyət nümayəndələri ilə görüşünə, bölge də, eləcə də paytaxtda infrafstruktur obyektlərinin tikintisi ilə tanışlığına və açılış mərasimlərində iştirakına dair materiallar yerləşdirilib. Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

"Azərnəşr" tərəfindən buraxılan 55-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətlə təbrük edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edib.

Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnədarlığını bildirib. Administrasiya rəhbəri Ulu Önder Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daxili məsələlərində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanın bütün sahələrde çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnədarlıq edib.

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın hər bir bölgəsinde sıçrayışlar görmək mümkündür. Bütün sahələrdəki dinamik inkişaf turizm sahəsində də özünü göstərir. Ölkəmizə dünyadın hər bir ölkəsindən səfər edən turistlərin, cəlbədici məkan olaraq, Azərbaycanı seçmələri bir sırə amillərə söykənir. Bir sırə yeni müasir otellərin inşası, ölkəmizdəki əmin-amanlıq və inkişaf, eləcə də, yay turizmi ilə yanaşı, qış turizminin yaradılması turistlərin Azərbaycana cəlb olunmasında daha bir addım olur. Azərbaycanın hər bir bölgəsində turizm sektorunun inkişaf etdirilməsi istiqamətində görüləcək işlər hələ də var. Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə də ehtiyac var.

Bu gün "Şahdağ" Qış-Yay Turizm Kompleksi yüz minlərlə turisti qəbul etmək iqtidarındadır. Vaxtılıq elementar infrastruktur imkanlarından məhrum olan, lakin bu gün nəhəng turizm kompleksinin tikildiyi dağlara dəmir yolu xəttinin çəkilməsi bu sahənin inkişafında əhəmiyyətli rola malikdir. Hazırda

Ölkəmizin hər bir bölgəsində turizm sektoru inkişaf edir



Turizm sahəsinə ayrılan dövlətin diqqətinin aşkar təzahürüdür ki, bu ilin yanvarında ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Rəsmi statistikaya əsasən, Azərbaycana gələn xarici vətəndaşların sayına görə beş ölkə - Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiye (24 276), İran İslam Respublikası (13 437 nəfər) və Birleşmiş Ərəb Əmirlilikləri (8 265 nəfər) üstünlük təşkil edib. Bu ölkələrdən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyanətçilərin 82 faizini təşkil edib. Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiye (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏT (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 min 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61 faizi deməkdir. Keçən ilin yanvar ayı ilə müqayisədə, faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayıda artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21 faizi deməkdir.

Son vaxtlar bir çox ölkələrin Çin, Birleşmiş Ərəb Əmirlilikləri, İsrail və digər ölkələrin aviasirkətlərində fəallıq da nümayiş olunub. 2017-ci ildən İsrail Hava Yolları ilə Azərbaycana 15 min turist səfər edib. Ekspertlərin fikrincə, 2018-ci ildə bu rəqəm artaraq, 50 minə yaxın olacaq.

Turistlərin sayıda rəqəmin bu şəkildə dəyişməsi, əlbəttə ki, ölkəmizin coğrafi relyefi, iqlimi, təbii sərvətləri, həyata keçirilən dövlət proqramları ilə yanaşı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın və bu sektora dövlət tərəfindən ayrılan diqqətin məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA



17 aprel 2018-ci il

Əli Həsənov: "Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir"



Bu prezident seçkiləri demokratikliyi və tekmilliyyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçimdir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasına müsahibəsində belə deyib. Dövlət rəsmisi bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın

qərəzi rəyi heç nəyi dəyişmir. Əli Həsənov deyib ki, Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önünde demokratik və şəffaf şekilde keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək ehval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri de bu yönündədir.

Əli Həsənov vurğulayıb ki, yalnız bir təşkilatın mənfi rəyde olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmır. Dövlət rəsmisi bildirib ki, həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzi olduğunu sübutudur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibet bildirmək olmayıb. Ə.Həsənov bildirib ki, seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm Mərkəzi Seçki Komissiyası, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqince gəlib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mətbuat xidmətinin məlumatı

2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenarının iclası aprelin 17-də saat 15:00-a təyin edilib. Əlaqə telefonu: 012 492-99-73.



Manat ucuzaşmayacaq əksinə güclənə bilər

Dünyada gedən siyasi oyunların sayesində bir çox ölkələrin iqtisadiyyatlarına təsir halları baş vermişdir. Belə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun 12%-ə qədər ucuzaşmasına getirib çıxarmışdır". Bu sözəri SİA-ya açıqlama-sında millət vəkili Azər Badamov deyib.

Onun sözərinə görə, rublun ucuzaşması manatın məzənnəsinə təsir edə bilmez: "Çünki, rublun ucuzaşması dayanmışdır və əksinə yəniden güclənməsinə istiqamətlənib. Bundan başqa Azərbaycan müstəqil ölkədir və ölkəni müstəqil şəkildə öz iqtisadi qanunları ilə idarə edir. Bu gün neftin qiyməti bahalaşmağa doğru istiqamətlənib. Bundan əlavə Azərbaycanda qeyri-neft sektorunu inkişaf etmişdir və bir sıra Azərbaycan mehsulları dünya ölkələrinə istehsal olunur. Bu istehsal olunan mallar ise dünya ölkələrinə satılır. Düzdür, ölkəmizdə istehsal olunan malların müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Amma sahibkarlarla Rusiya bazarları sərf etməsə ayrı ölkələrdə yeni bazarlar axtarıb tapacaq və istehsal olunan malları ölkələrə satacaqlar. Cənab Prezident vaxtında demişdir ki, biz yeni bazarları tapşılğıq və bu gün Azərbaycanda istehsal olunan malların kifayət qədəri də müxtəlif ölkələrin bazarlarına ixrac olunur. Bütün bunları nəzəre alaraq düşünürəm ki, manatın məzənnəsində ucuzaşma baş verməyəcək. Əksinə manatın güclənəcəyini düşünürəm".

Neftin qiymətinin bahalaşması manatın məzənnəsinin yüksəlməsinə səbəb olacaq



Obilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına getirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi de yüksələcək". Bu sözəri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əkram Həsənov söyləyib.

Onun sözərinə görə, manatın məzənnəsində müxtəlif vaxtlarda azalma, artma müşahidə oluna bilər, amma ciddi dəyişiklik müşahidə edilməyəcək: "Çünki, Azərbaycanın valyuta gəlirləri neftdən eldə olunur. Ona görə manatın məzənnəsinə təsir edən yegana amil neftin qiyməti olacaq. Rusiya rublu və Türkiye lirasının ucuzaşması Azərbaycan manatına ciddi təsir göstərə bilmez. Əksinə, ola bilər ki, Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin bahalaşmasına getirib çıxarsın. Bu zaman təbii olaraq, manatın məzənnəsi de yüksələcək. Amma vəziyyət indiki kimi davam etse, manat olduğu kimi qalacaq. Hətta manat bir az da güclənə bilər".



Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir"

Aprel ayının 11-de Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilmişdir. Bütün insanlar seçkilərin yüksək fəaliyyət şəraitində keçirildiyinin şahidi olmuşdur". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müvənni - İcra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzi və daxili təzadalarla dolu ilkin rəyinə münasibet bildirirən səsləndirmişdir.

YAP-in Sədr müvənni Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan President İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərde fəaliyyətine xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır: "Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampanyasını yüksək səviyyədə təşkil etmiş, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki programını seçicilərin diqqətinə çatdırıb bilmişdir. Cənab İlham Əliyevin selahiyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının İcra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükde seçki prosesi demokratik normalara uyğun, ədaletli və tam şəffaf olmuşdur. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə ya-xın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur". "ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinə qara yaxır" - deyə, bildirən Əli Əhmədov daha sonra qeyd etmişdir: "Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun keskin fərqlənən rəyi təeccüb və təsűf doğurur, neca deyərlər, ala qarşa kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır".

YAP seçkilərə qeyri-obyektiv qiymət verilməsini qətiyyətlə pisləyir

Yeni Azərbaycan Partiyası Azərbaycanda 2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının ilkin hesabatı ilə əlaqədar press-reliz yayılmışdır. Press-relizdə deyilir: "2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmişdir. Prezidentliyə 8 namizədin iştirakı ilə keçirilən seçkilər seçki prosesinin müxtəlif mərhələsini və səsvermənin gedisi 60 minə yaxın yerli və 804 beynəlxalq müşahidəçi tərəfindən izlenilmişdir. 59 ölkəni, 61 beynəlxalq təşkilati əhatə edən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yüksək qiymətləndirdiyi seçkilər haqqında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının keskin fərqlənən ilkin hesabatla çıxış etmesi təeccüb doğurur. İlkən yaranan təessürat bundan ibarətdir ki, sanki yuxarıda qeyd olunan təşkilatlar Azərbaycandakı deyil, hansısa başqa bir seçki barəsində hesabat hazırlanmışdır. Hesabatın qeyri-obyektivliyinə, qərəzi olmasına, deməli faktlara, reallığa məhəl qoyulmasına heç nə ilə haqq qazandırmaq mümkün deyildir. Belə bir vəziyyət hesabatda əks olunan əsəssiz, qüsurlu və birbaşa qərəzi iddialarla əlaqədar hər hansı diskussuyaya yer qomur.

Seçkilərdə 86,03% səs çoxluğu ilə qalib gəlmiş fealiyyətdə olan President İlham Əliyevin namizədiyini irəli sürən Yeni Azərbaycan Partiyası olaraq biz ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatı qeyri-obyektiv və qərəzi hesab edirik, azad, şəffaf və düzgün şəraitdə keçirilən seçkilərə bu cür qiymət verilməsini qətiyyətlə pisleyirik.

Hər bir seçkinin demokratikliyi, obyektiv və şəffaf olması onun əhalinin siyasi iradesini ifadə etməsi dərəcəsi ilə ölçüür. Digər tərəfdən, seçkilərə ən həssas və doğru qiyməti onun əsas iştirakçıları - namizədlər verə bilər. Seçki prosesinə qoşulan və qalib gələ bilməyən namizədlerin hər biri qalib gələn namizədi təbrik etməklə seçki prosesinin obyektivliyini etiraf etmişdir. Xalqın və seçkilərə qoşulan namizədlərin obyektivliyini və şəffaflığını yekdilə şəkildə etiraf etdiyini seçkilərin guya hansısa pozuntularla müşaiyyət olduğunu iddia etmək qeyri-ciddiliyin və açıq qərəzliliyin aydın təzahüründən başqa bir şey deyildir.

Yeni Azərbaycan Partiyası ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının elan etdiyi ilkin hesabatda əksini tapmış qeyri-obyektiv və qərəzi iddiaları, o cümlədən Yeni Azərbaycan Partiyasının təşkil etdiyi təşviqat kampaniyalarında administrativ resurslardan istifadə olunması, insanların zorla mitinqlərə getirilməsi barədə həqiqətlə heç bir əlaqəsi olmayan müddəaları qətiyyətlə rədd edir və missiyanın yekun hesabatda açıq-aşkar qeyri-obyektivliyin və faktlara etinəzsizlərin aradan qaldıracağının, Azərbaycan seçkilərinin iradəsinə hörmətlə yanaşacağına ümidi var olduğunu bəyan edir."



Nicat Hacızadə: Məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və ölkəyə xarici investorların gelmesi üçün lazımi şərtlərdən biri də bazar iqtisadiyatına uyğun məzənnə siyasetidir. Azərbaycanda qısa və uzunmüddətli dövr ərzində məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil. Bu barədə AZORTAC-a "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyib.

Meneçer qeyd edib ki, Azərbaycanda son illər aparılan dərin iqtisadi İslahatlar artıq 2018-ci ilin ilk aylarında öz töhfəsiనi verməkdədir. İxrcyonümlü siyaset yürüdən Azərbaycan artıq 2018-ci ilin iki ayı ərzində 241,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz dəha çoxdur. Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 44 milyard dolları ötüb. Davamlı və effektiv ixrac siyaseti nəticəsində ölkəmizin ixracı 2018-ci ilin sonuna qədər daha da artması yüksək proqnozlaşdırılır. Buna səbəb iqtisadiyyatın bütün sektorlarında artımın müşahidə olunmasıdır. Həbelə, 2018-ci il üçün nəzərdə tutulan meqa sənaye müəssisələrinin açılışı, kənd təsərrüfatında məhsuldarlığın artımı, qeyri-neft sənaye sinüsünün yüksəlişi gələn inkişafa təkan verən amillərdir.

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və ölkəyə xarici investorların gelmesi lazımi şərtlərdən biri də bazar iqtisadiyatına uyğun məzənnə siyasetidir. Yuxarıda göstərilən amilləri nəzərə alsaq Azərbaycanda qısa və uzunmüddətli dövr ərzində məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil.

Bütün qeyd olunan məsələlər birbaşa və dolayı yolla Azərbaycanda həm makroiqtisadi, həm də monetar dayanıqlılığın möhkəmləndirilməsinə zəmin yaradacaq, ölkəmizi bütün mümkin iqtisadi risklərdən siğortalayacaq.

A prelin 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) icası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nin seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, cari il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməkə ölkəmizin ictimai-siyasi həyatında müstənsənə əhəmiyyət kəsb edən tarixi hadisəyə əvvəlib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyiyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsinə nəzərdə tutulmuş vezifə və səlahiyyətlərin icrasına xüsusi diqqətə yanaşılıb. Seçki prosesinin müümən mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabığı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütłəvi informasiya vasitələri nümayəndələrinin azad və sərbəst fəaliyyəti üçün tam maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nin həzırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.

Hər bir ölkə üçün prezident seçkilərinin xüsusi əhəmiyyət daşıdığıni vurğulayan Məzahir Pənahov deyib: "900-ə yaxın beynəlxalq müşahidəcini, habelə nüfuzlu 51 beynəlxalq kütłəvi informasiya vasitəsindən KİV təmsilciliyinin izlədikləri seçkilər Azərbaycanın şanlı səhifəsi kimi tarixə düşdü. Ən əsası odur ki, cəmiyyətimizin bütün terəfləri seçkilərə böyük maraq göstərirdi. Namizədləri qeydə alınmış siyasi partiyalarla yanaşı, digər siyasi partiyalar da seçkiləri müşahidə edirdilər. Həmçinin fərdi olaraq öz istəyi ilə seçkiləri izləmək istəyənlər müşahidəçi kimi qeydiyyatdan keçmişdilər. Yəni, bütün bunlar cəmiyyətin seçkilərə olan marağının göstəricisi idi. Çox sevindirici haldır ki, seçkiləri izleyən beynəlxalq müşahidəçilərin demək olar eksəriyyəti seçkilərin yüksək səviyyədə hazırlanıb keçiriləcəyi qeyd etdilər".

Namizədlərin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qeydə alındığını bildirən Komissiya bildirib ki, prezidentliyə 6-sı siyasi partiyalar, 1-1 öz təşəbbüsü ilə, 1-1 isə seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməklə 8 nəfərin namizədləyi qeydə alınıb və bütün namizədlərə seçkiqabığı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, ölkə üzrə 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumiyyətdə 168 daimi görüş yeri ayrırlaraq namizədlərin ixtiyarına verilib və prezidentliyə namizədlər, sadəcə, dairə seçki komissiyalarını məlumatlaşdırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçicilərinə sərbəst şəkildə seçkiqabığı platformalarını sərgileyiblər. Namizədlərin seçkiqabığı təşviqati üçün bütün seçki məntəqələrini ehəte edən 10 mindən çox böyük ölçülü

Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub



lövhə quraşdırılıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizədlərə geniş ve səmərəli seçkiqabığı təşviqat imkanı yaradılması məqsədile İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq - həftəlik 6 saat (3 saat televiziyyada, 3 saat radioda) pulsuz efir vaxtı, "Azərbaycan" qəzetində, "Xalq qəzeti"ndə və "Bakinski raboči" qəzetiində dərəcənən ödənişsiz yer ayrılib və bütün namizədlər bu imkanlardan səmərəli şəkildə istifadə ediblər. Bununla yanaşı, ödənişli təşviqat üçün 34 kütłəvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olmaları üçün komissiyanın internet səhifəsində yerləşdirilib. Büttün namizədlər üçün şartları bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Martin 19-dan start götürülmüş seçkiqabığı təşviqat kampaniyası aprelin 10-dək davam edərək, ümumiyyətdə sivil və müasir teleblərlə cavab verən şəraitde keçirilib.

Məzahir Pənahov deyib: "Prezident seçkiləri ilə əlaqədar seçki prosesinin demək olar ki, bütün iştirakçıları ilə yanaşı, seçicilər üçün de geniş maarifləndirmə kampaniyası keçirilib. Seçkilərin keçirilməsi tərəxi, səsvermə qaydaları, eləcə də istiqamətverici və çağırış xarakterli 52-dən artıq müxtəlif növədə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılıb, oxşar mövzulara həsr edilən çoxsaylı reklam çarxları səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün televiziya və radio kanallarında nümayiş etdirilib".

Qeyd edilib ki, seçkilərdə bütün seçici qrupları ilə yanaşı, görme və hərəket qabiliyyəti məhdud olan seçicilərin də sərbəst səs vermələrinin təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilib. Gözden əllil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu tərafından istifadə etməklə seçki günü azad və sərbəst şəkildə istedikləri namizədə səs veriblər. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunub. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilə-

rin olduğu müəyyən edilib, həmin məntəqələrde hərəket qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün də elvərişli hala getirilib. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlaşdırılması məqsədile MSK-nin seçci maarifləndirmə programı çərçivəsində hazırlanmış alt yazılı videoklipde bütün səsvermə prosedurları geniş izah olunub və bu, eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsinə əhəmiyyətli töhfə verib.

MSK sədri bildirib ki, prezident seçkilərinin müşahidesinə 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi qatılıb. Həbelə nüfuzlu 51 beynəlxalq kütłəvi informasiya vasitəsindən olan 118 xarici KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyib. Büttün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə "exit-poll" keçirilib ki, onlardan da 2-si öz fealiyyətləri ABŞ və Fransadan olan təşkilatlarla birgə qurublar. "Exit-poll"arın nəticələri MSK-nin rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Respublikada fealiyyət göstərən yerli kütłəvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərde iştirak ediblər. Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsleri ilə seçkilərə qatılmış 58 min 175 yerli müşahidəçi iştirak edib.

Ümumiyyətə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlerde istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə de yerli və beynəlxalq KİV nümayəndələrinə öz fealiyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Məzahir Pənahov bildirib ki, prezident seçkilərində aşkarlığın təmin olunması üçün qeyd olunanlarla yanaşı, işgal edilmiş ərazilər istisna olmaqla, respublikanın bütün ərazilini ehəte edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini

Məmmədov iclasda çıxış edərək bildirib ki, Komissiya seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazımlı bütün addımları atıb. O deyib: "Bütün beynəlxalq təşkilatlar, hətta ən qərəzlə qurumlar da Mərkəzi Seçki Komissiyasının peşəkarlığına şübhə etmirlər. Bu peşəkarlıq fonda aparılan araşdırmağa göstərir ki, sağlam seçki mühitində kölgə salmaq üçün bəzi cəhdler olub. Daşıl olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar arasındadır. Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı oldu. Aparılan 5 günlük araşdırma zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib".

Bununla əlaqədar N.Məmmədov 57 sayılı Kürdəmir seçki dairesinin 2 sayılı, 73 sayılı Lənkəran şəhər seçki dairesinin 10 sayılı, 69 sayılı Cəlilabad-Masallı-Biləsuvar seçki dairesinin 26 sayılı, 74 sayılı Lənkəran kənd seçki dairesinin 12 sayılı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını, həmçinin 57 sayılı Kürdəmir seçki dairesinin 2 sayılı seçki məntəqəsində seçki komissiyasının ve 73 sayılı Lənkəran şəhər seçki dairesinin 10 sayılı seçki məntəqəsində seçki komissiyasının tam tərkibdə buraxılmasını təklif edib.

Iclasa prezident seçkilərinin yeneklarının müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, səsvermənin nəticələrinə dair MSK-nin protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nin protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yeneklarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alıb.

Həmçinin 57 sayılı Kürdəmir seçki dairesinin 2 sayılı, 73 sayılı Lənkəran şəhər seçki dairesinin 10 sayılı, 69 sayılı Cəlilabad-Masallı-Biləsuvar seçki dairesinin 26 sayılı, 74 sayılı Lənkəran kənd seçki dairesinin 12 sayılı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunub, eyni zamanda, 57 sayılı Kürdəmir seçki dairesinin 2 sayılı və 73 sayılı Lənkəran şəhər seçki dairesinin 10 sayılı məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Məzahir Pənahov deyib: "Prezident seçkilərindən seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak edib. Seçki günü və ondan sonrakı günler de daxil olmaqla, bütün seçki kampaniyası boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin üvanları, seçici siyahıları və digər bəki məsələlərlə bağlı Komissiyanın 115 sayılı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb".

MSK-nin sədr müavini Natiq

Sonra çıxış edən Komissiya üzvləri atılmış addımları və həyata keçirilmiş layihələri seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən vacib və təqdirəlayiq hal kim yüksək qiymətləndirib, səsvermənin nəticəsini xalqın iradəsinə əks etdirdiyini bildiriblər.

Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini qeyd edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov buna görə Mərkəzi Seçki Komissiyasına minnədarlılığını ifadə edib. Bildirilər ki, seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildi. MSK seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün bütün addımları atdı.

MSK-nin icası yerli və xarici kütłəvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

17 aprel 2018-ci il

ABŞ-in Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib



müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdiliklə qəbul edilib. Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Senat sədri Stiv Yarbrou tərəfindən imzalanmış bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müdətde böyük sayıda mütərəqqi islahatlara imza atlığı, nəinki müsəlman dünyasında ilk defə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən de önce qadınlara səsvermə hüququ vurgulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiğdən sonra ABŞ-in ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənəli şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdiğdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik oləkisi və ABŞ-in Cənubi Qafqazda ən böyük ticarət tərəfdası olduğu vurgulanır. Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli destək verdiyi, Əfqanistana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğınlıqlarının yayılmasına, terrorizmə, narkotik vasitələrin qacaqlıqlığına və insan alverinə qarşı mübarizədə uğurla eməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-in Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurgulanır. Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Arizona ile son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senati tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq seviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifade edilir və ABŞ-Azərbaycan strateji tərəfdəşliginin daha da gücləndirməsinin önəmi qeyd olunur.



Millət vəkili: "Sarkisyan xalqı öz barmağına dolayıb"

Bu gün Ermənistanda xalqın iradəsinin əksinə olan seçkiler keçirilir. Ermənistanda baş nazir önemlili bir post hesab olunur. Bütün idarəcilik onda olacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Onun sözlerinə görə, xalq da çox gözəl başa düşür ki, Ermənistandan keçmiş prezidenti Serj Sarkisyan əslində bu imitasiya xalqı da öz barmağına dolayıb: "Mən hesab edirəm ki, Ermənistanda tezliklə hakimiyət kevrilişi olacaq. Çünki orada vəziyyət kifayət qədər mürəkkəbdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) da məsləhət görəndim ki, normal seçki keçirilən yere deyil, anti-demokratik seçkinin keçirildiyi Ermənistana məşğul olsunlar. Çünkü onları daha çox məsləhətə və rəya ehtiyacları var". Qeyd edək ki, Ermənistana paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütəvi aksiya keçirilib. Etirazçılar İrəvanın merkezi küçə və prospektində hərəkəti dayandırib. Bölgəyə polis qüvvələri cəlb olunub. Etiraz aksiyalarının əsas təşəbbüs-karı olan "Vətəndaş müqaviləsi" Partiyasının liderlərindən olan deputat Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr isteyib.

Tahir Mirkişili: "Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür"

Son günlər manatın xarici valyutalar karşısındakı qeyinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır". Bu sözleri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlerine görə, 2018-ci ilin 1-ci rübüñün iqtisadiyətini təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı açıq adıq görünür: "Belə ki, 1-ci rübüñün nəticələrə görə ölkədə iqtisadiyyat 2.3% artmış, iqtisadiyyata 3.5 mlrd \$ investisiya qoyulmuşdur. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olmuşdur. Xarici ticarət dövriyyəmiz 31%, ixracın həcmi isə 24% artmışdır. İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuş, əhalinin gelirləri isə 10% artmışdır. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70\$ dan yüksəkdir, dövlət bütçəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45\$ dir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür".



Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Ermənistən Respublikası-nın sabiq xarici işlər naziiri Vardan Oskanyan Ermənistən Milli Tədqiqatlar Assosiasiyasının dəstəyi ilə Harvard Universitetində təşkil olunan tədbirdə bir qrup tələbənin qarşısında çıxış edib.

AZERTAC xəber verir ki, sabiq diplomatın çıxışının mövzusu "Beynəlxalq hüquq üzrə öz müqəddərətin təyinətme". İki münaqişə haqqında: Kosovo və Dağlıq Qarabağ" olub. Oskanyan öz məruzəsində Kosovo və Dağlıq Qarabağ üzrə dəliller getirmək, Ermənistən tərefindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işgalinə xalqın öz müqəddərətinə təyinətə hüquq kimi bərət qazandırmağa çalışıb, məhz "nicat sesessiya" (remedial secession) nəzəriyyəsinə, beynəlxalq hüquqa özünün selektiv interpretasiyası ilə istinad edib. Erməni millətçilərinin otuz illik cəfəngiyatını təkrarlayan Oskanyan unudub ki, "nicat sesessiya" sı deyəndə bir qrup insana qarşı müyyən ədalətsizlik və təzyiq göstərilərkən həmin qrupun ümumi hüququ başa düşülür və bu zaman vəziyyətin düzəldilməsi üçün sesessiya son qərar olur. Əgər ermənilər keçmiş DQMVD-də müxtar vilayətin tarixi boyu bütün siyasi hüquq və özünəidarədən tam yararlanıblarsa və Azərbaycanın digər hissəsinə nisbətən iqtisadi üstünlüyə malik olublarsa, hənsi sesessiyadan səhbət gedə bilər?

Oskanyan hazırlı separatçı hərəkatlara, o cümlədən kurd və Kataloniya referandumlarına toxunaraq onları legitim adlandırb. Kosovo təcrübəsinə istinad edərək, həmçinin bildirib ki, Ermənistən və oyunaq "DQR" (Yerevanın işğal etdiyi ərazilərdə yaradılmış marionet rejimi) BMT Beynəlxalq Məhkəməsinə öz işini təqdim etmək və müdafiə etmək baxımından sanballı arqumentlərə və qalib gəlmək üçün real şanslara malikdir. Oskanyan öz çıxışında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığını dəfələrə bəyan etdi.

Erməni diplomatı tədbirdə iştirak edən iki azərbaycanlı tələbənin - Harvard Universitetindən Həbib Abdullayevin və Massaçusets Texnologiya İnstitutundan Samir Qurbanovun suallarına cavab vere bilməyib.

Suallardan biri bu mövzuda olub: Oskanyanın xarici işlər naziri olduğu dövrə Ermənistənin sabiq prezidenti Koçaryan işğal edilmiş Dağlıq Qarabağın Ermənistəna birləşdirilməsində daim israr edirdi, separatçılardan indiki lideri Bako Saakyan da aşkar şəkildə bildirib ki, Qarabağ "sonda Ermənistana birləşdiriləcək". Bundan başqa, Ermənistən parlamenti hələ 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaqi barədə qeyri-qanuni və konstitusiyaya zidd qərar qəbul etmiş və sonra bu maddə hətta Ermənistən Respublikasının Konstitusiyasına daxil edilmişdi. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və digərlərinin Ermənistana qarşı" içinde müyyən etmişdi ki, məhz "Ermənistən Dağlıq Qarabağ həlledici təsir göstərir və onun üzərində effektiv nəzarəti həyata keçirir". "Yuxarıdakı faktlar və məhkəmənin qərarı nəzəre alınarsa, Ermənistən qüvvələri Qarabağ nəzəret edirlerse və qonşu suveren dövlətin ərazisinin bilavasita ilhaqına cəhd varsa, hənsi "öz müqəddərətini təyinətən" səhbət gedə bilə?", - deyə azərbaycanlı tələbə soruşub.


Tələbələrin, həmçinin keçmiş DQMVD-dən kənardakı rayonların işğalı ilə bağlı suali sabiq diplomati çasdırıb. Ondan bu məsələni də izah etməsini xahiş ediblər ki, BMT Tehlükəsizlik Şurasının Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeydşərsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olduğu halda, keçmiş DQMVD-yə bitişik 7 rayonunun işğalına və ondan danışqların aparılmasının subyekti qismində istifadə edilməsinə beynəlxalq hüquqa müvafiq olaraq necə haqq qazandırıla bilər? Tələbələrimiz sadaladıqları faktları qulaqardına vuran Oskanyan yalnız İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və digərlərinin Ermənistana qarşı" işinə toxunub və onu "hüquqi öhdəliklər daşıyan qərar" adlandırb.

Yusif Babanlı
AZERTAC-in xüsusi müxbiri
Vaşington

Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək

Aprelin 20-dən etibarən Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri təşkil olunacaq. Qazax rayonundan start götürəcək poeziya günlərinin ideya müəllifi Qardaşxan Əzizxanlı AZERTAC-a bildirib ki, üçüncü dəfə təşkil olunacaq Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bılık Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir.

"Bu il mərhum şairin anadan olmasına 85 ili tamam olur. Bu mənasibətlə Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvelli, Birinci Şıxlı, ikinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında onun şeirlərinin en yaxşı ifaçısını müəyyənləşdirmədən ötrü müsabiqə keçirilib. Qaliblər məlumdur. Məmməd Araz poeziya günlərinin açılış mərasimində müsabiqə qalibləri diplom və hədiyyələrlə təltif ediləcək. Tanımış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz ırsının araşdırıcılarının qatıldığı poeziya günləri geniş ictimaiyyətə çatdırılacaq", - deyə müsahibimiz söyləyib. Q.Əzizxanlı, həmçinin bir neçə rayonda keçiriləcək silsile tədbirlərin M.Arazın doğum günü ərefəsində onun xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə yekunlaşacaqını bildirib.




Məmməd Araz
Poeziya Günü

Azərbaycan Xalq Cümhuriyyətinə töhfələr verən ziyalı

"Bizə türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai lazımdır!"

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadə türk xalqlarının mədəni integrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayaraq, bütün şüurlu ömrü boyu məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi namına öz parlaq istedadının gücü ilə çarşılaşmışdır. Maarif-pərvər ziyalı müstaqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənil-hazırlanmasında yaxından iştirak edib, eləcə də, çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayasında Azərbaycan maarifçiliyi tarixinə qiymətlər töhfələr verib.

Qeyd edim ki, 1864-cü ildə Salyanda anadan olan Ə.Hüseynzadə kiçik yaşlarında ikən ailesi ilə birlikde Tiflisə köçmüştür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüştür. Tiflis Gimnaziyasını bitirmiş, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də Şərqi fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbet besləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdən uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındaki ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq, Ə.Hüseynzadə Türkiyə-İstanbula gelir və burada darülfünədə əsgəri-tibbiyyə fakültəsində dər alımaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə, o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq, müsabiqə yolu ilə İstanbul Darülfünənda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə teyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" Partiyasının ilk özəyini yaradınlardan biri olduğundan təqib olunur. Əli bəy Hüseynzadənin Azərbaycana qayıdılığı 1903-cü il Rusyanın və Qafqazın siyasi həyatında təlatümlər dövrü idi. Bele ki, Rusyanın her yerində hökumətdən narazılıq artmış və bu bir çox yerlərdə çara qarşı açıq çıxışlara gətirib çıxmışdı. Bunun aradınca 1904-1905-ci illərdə rus-yapon müharibəsində çarizmin ağır meglubiyyətə uğraması Rusiyadakı siyasi böhranı da dərinləşdirdi. Belə bir vəziyyətdə çarizm ucqarlıarda



xalqın narazılığını azaltmaq üçün onlara mədəniyyət sahəsində bəzi güzəştələr getməye məcbur olmuşdu. Neticədə, o dövrde Bakıda Azərbaycan və rus dillərində yeni qəzetlər neşr edilməyə başladı. Bu qəzetlərin əsas hərəkətvericisi qüvvəsi Rusiyada ali təhsil alan gənclər, yerli zadəgan ailələrinin övladları idilər. Onlar varlı ailələrdən çıxmalarına baxmayaraq, daha çox milli ruhda köklənərək, mənsub olunduqları milletlərinin işqli gələcəyinə, onların savadlanmasına və milli azadlığına gedən yolları axtarırlılar. Bele bir vəziyyətdə İstanbulda milli ruhda böyük bir həyat məktəbi keçən Əli bəy Hüseynzadənin Bakıya köçməsi Azərbaycanda milli azadlıq məcadiləsinə yeni bir ruh və yeni bir nəfəs getirdi. Əli bəy Hüseynzadə Bakıda rus dilində nəşr edilən "Kaspi" və digər qəzetlərlə əməkdaşlıq etməyə başladı. "Kaspi" qəzetində yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini öne çıxaran Əli bəy Hüseynzadə cəsarətənən çarizmin milli xalqları ətalet və əsərət altında saxlamasını ifşa edirdi. Bu baxımdan, "Kaspi" qəzetində onun tərefindən dərəcədən "Gənc türkçülük nədir?" adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb olaraq, müəllifinə böyük şöhrət getirdi. O, bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə və onu yeni müstəvəde bərpə edərək, bu ümummilli ideyaya, obrazlı şəkildə desək, təzə nəfəs getirdi.

Həmin dövrə Əli bəy Hüseynzadə yalnız rusdilli "Kaspi" qəzetində deyil, həm də Azərbaycan dilində nəşr edilən "Füyuzat" və onlarla digər qəzet-jurnalda türkçülüyü təbliğ edən məqalələrlə çıxış edirdi. Amma "Kaspi" qəzeti rus dilində çıxdığından, Azərbaycanda yetişməkdə olan ziyalıların çoxu onu oxuya bilmirdi. Ona görə də, Əli bəy Hüseynzadə, yaxın dostu, Azərbaycanda türkçülük ideyalarının yayılmasında və erməni daşnak terrorçularına qarşı mübarizə məqsədi ilə məşhur "Difal" təşkilatını yaradı. Əhməd bəy Ağayev (Ağaoğlu) ilə birləşdə Hacı Zeynalabdin Tağıyevə Azərbaycan türkçəsində qəzet çıxarmanın vacibliyini söyləyirlər. Tağıyev yeni qəzeti maliyyələşdirməyə razılıq verir və beləliklə, 1905-ci il iyunun 7-də "Heyat" qə-

zətinin ilk sayı işq üzü gördü. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa veren" sözələr (ağla qida verən sözələr) söyleyən mütəfəkkir kimi tanıdır. Onun sehifələrində əsərlərini dərc etdirmekle ictimai-mədəni mühitə yeni ab-hava getirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərle zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri diqqəti çəkir: "Hürriyət!.. O, nə qüvvədir ki, zehinləri, fizikləri, xeyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..", "Türklər ya ölü, ya hicrət edərlər, fəqət, qul olmazlar", "Hər kəsə ki, usaqlıqda ədəb və tərbiyə verilməsə, böyükük də onun nicatı olamaz. Yaş ağacı hər töv istəsən əymek mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur..."

O, bu məqalələrinin birində yazırı: "Bizə türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai lazımdır!" Mənbələrdə göstərilir ki, bu fikir füyuzatçı mətbuat orqanları tərefindən təkmilləşdirildi və bir çox dövrü metbat orqanları tərefindən "Türkleşmək, İslamlamaq, müasirləşmək" - azərbaycanlıq şəklində təbliğ olundu. Azərbaycan Cümhuriyyət dönməndə də Əli bəy gənc dövlətin qurulmasına öz töhfəsini verir. "Azərbaycanda düşündüklərim" məqaləsində Əli bəy dövlətin adının Qafqaz Azərbaycanı, Azərbaycan Cümhuriyyəti, Qafqaz Türk Dövləti olmasını ireli sürür. Eləcə də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvolların Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin mübarizlərindən olan Əli bəy Hüseynzadə gündəmə getirib. Əli bəy Hüseynzadənin "Türkleşmək, İslamlamaq, müasirləşmək" düsturu, məhz bu üçrəngli bayraqın rənglərində öz əksini tapmışdır.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması kimi rəmzləndirilir və türkçülük ideyası ilə bağlıdır. Həmçinin, mavi rəng türkərin əzəmetini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiani inkişaf etdirmək, bir sözə, müasirləşməni inkişaf etdirmək anlamını daşıyır. Yaşıl rəng - islam sivilizasiyasına, islam dininə mənşəliliyi ifade edir.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvolların Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Ümumiyyətlə, Əli bəy Hüseynzadənin XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tariximizdə əvəzsiz xidmeti olub. Onun keçdiyi şərəflə yolda azərbaycanlıq məfkurəsi, vətənə məhəbbəti, mücadiləsi açıq-aydın görünür.

Nəzakət ƏLƏDDİNQIZI

Vüqar Rəhimzadənin məqaləsi ABS-in Thompson Reuters indeksli jurnalında

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, "iki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin "KİV dövlətin ictimai-siyasi sisteminin institutu kim" adlı məqaləsi ABŞ-da nəşr olunan Thompson Reuters indeksli "Confrontation" jurnalın-də dərc olunub.

Vüqar Rəhimzadə 1968-ci ildə işq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas attributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, media-nın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib.


Məqalədə qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsi kimi çıxış etməyə qadirdir. Bu da, öz növbəsində, dövletin informasiya siyasetinin ehəmiyyətini müəyyən edir.

Müəllif yazır ki, informasiya sahəsindəki siyaset daha az öyrənilmiş və daha çox mürekkeb olan siyasi fəaliyyət növüdür. Vurgulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə tekce texnoloji innovasiyalar, elm tutumlu istehsala kecid və s. getirmir, həmçinin, insan məsəlinin bütün informasiya mühitini, ictimai həyatın bütün sosiomedəni mözəmununu kökündə dəyişir, informasiya sahəsinin cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən süretli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji manələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.

Məqalədə bu reallıq da öz əksini tapır ki, cəmiyyətin informasiya tələbatının ödənilməsi funksiyasını yerinə yetirən mətbuat zamanın, dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşir, yeniyeni vəzifələrin icrasına öz töhfəsini verməyə çalışır. Ən ciddi dəyişikliklər, hər şeydən önce, informasiyanın təsir imkanlarının global miqyasda güclənməsi ilə əlaqədar olaraq dövlət sərhədlərinə və auditoriyanın milli fərqlərinə məhəl qoymayan televiziyyada baş verir. Bu daha aşkar formada internet sisteminde nəzərə çarpır. Büttün planet miqyasında vahid informasiya məkanının bərqrər olmasına müasir merhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir.

Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların eks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilmesi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Internet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bu da, bir faktdır ki, müasir dövrə ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının yeri və rolu artan xətt üzrə inkişaf etməkdədir. Məhz bu səbəbdən, bu gün Azərbaycanda da İKT davamlı inkişaf siyasetinin prioritəti istiqamətləri sırasında yer almışla yanaşı, sosial-iqtisadi sahəyə de böyük sürelə nüfuz etməkdir. Müəllif diqqətə çatdırır ki, XXI əsrə inforasiyanın elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərinin müəyyənleşdirildi. Yüksek rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil İslahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranzit oləkəsinə çevrilmesinə xidmet edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri, məhə Ulu Önder Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.

Böyük maraqlı doğuran məqalədə yer alan bu kimi digər faktlar bir daha İKT-nin cəmiyyət həyatında oynadığı rola aydınlıq getirir, ən əsası Azərbaycan mətbuatının dünya informasiya məkanına ineqasiyasına işq salır.



Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yap.org.az-a müsahibəsi

- *Səlim müəllim, Azərbaycanın dinamik inkişaf şəraitində sosial dövlət statusunun güclənməsi baxımından 2003-2017-ci illəri necə xarakterizə edərdiniz?*

- Hər bir təkmil iqtisadi nəzəriyyə iqtisadi artımla sosial inkişafın səmərəli uzlaşdırılmasına və gəlirlərin ədaletli bölgüsünə easanlanan vətəndaş rifahının təminatı prinsipini makroiqtisadi sabitliyin və təreqqinin vacib şərti kimi müəyyənləşdirir. Digər tərəfdən, cəmiyyətin çoxaspektli həyat fəaliyyətində vətəndaşın, onun şəxsiyyətinin inkişafı, potensialının tam reallaşdırıla bilməsi, həyatı vacib ehtiyaclarının təmin edilməsi üçün geniş imkanların yaradılması inkişafın əsas hədəflərini təşkil edir. Təsirli sosial siyaset olmadan isə inkişafın əsas amili kimi insanın fəaliyyətində innovativ yaradıcılıq əsaslarının fəallaşdırılması mümkün deyil. Son illər dünya iqtisadiyyatında müşahidə olunan mürəkkəb proseslər sosial sahənin prioritətiyi, iqtisadi dayanıqlılığa yönələn islahatların sosial sabitliyin təminatı tədbirləri ilə kombinə olunmuş şəkildə aparılmasını bir daha vacib amil kimi ortaya qoyaraq, müxtəlif əhali kateqoriyalarının gəlirləri arasında qütbleşmənin dərinləşməsi, qeyri-bərabərliyin və bunun fəsadlarının daha da güclənməsi kimi problemlərin əksər ölkələr üçün xüsusi aktuallıq qazanması şəratində dayanıqlı və inklüziv inkişafın resepti kimi təqiq etdi.

Məhəmmed Məmmədov bu kontekstdə Azərbaycanda iqtisadi inkişafla sosial rıfahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividendlerinin vətəndaşın rıfahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafələrinin bərabər təminatına nail olunması prinsiplərinə istinad edən inkişaf strategiyasının mükəmməl əsaslara söykəndiyi bir daha öz təsdiqini tapır. Bunu şərtləndirən həlledici amil isə Ulu Öndər Heydər Əliyevin müdrik sosial rifah siyasetinin 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərefindən qlobal çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi sayesində respublikamızın yeni təraqqi və modern dəyişikliklər mərhəlesinə daxil olması, ölkəmizdə milli iqtisadiyyatın formalşdırılması, bazar prinsipləri əsasında gerçikləşdirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin həməhəngliyinin uğurla reallaşdırılmasıdır.

Ötən dövrde iqtisadi sahədə prioritet vəzifələrə uyğun olaraq fundamental transformasiya və ye-



ni sosial-iqtisadi model quruculuğu yönündə çoxşaxəli islahatlar davam etdirilmiş, bu əsasda dövlətin baş islahatçı qismində fəaliyyəti iqtisadiyyatın liberallaşması, sistemli və ardıcıl struktur yenilənməsi proseslərinin davam etdirilməsi, iqtisadi inkişafın lokomotivi olan sahələrin, elecə də regionların sürətli tərəqqisi, iri infrastruktur layihələrinin həyata keçirilməsi, özəl sektorun genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya axınının təmin edilməsi, dünya iqtisadi sisteminə integrasiyanın gücləndirilməsi kimi taleyüklü məsələlərin səmərəli həlline yönəldilərək ölkənin iqtisadi qüdrətinin artmasını şərtləndirmişdir.

Bütün bunların əyani təzahürülər olaraq, 2003-2017-ci illərdə ölkə iqtisadiyatında 3,2 dəfə, iqtisadi şaxələndirme siyasəti hesabına dayanıqlı iqtisadi artım üçün əsas yaradan qeyri-neft sektorunda 2,8 dəfə, qeyri-neft ixracında 4,1 dəfə, sənayede 2,6 dəfə, kənd təsərrüfətində 1,7 dəfə artım müşahidə olunub, ildən-ile möhkəmlənən ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoymuşuna imkan verib. Prezident cənab İlham Əliyevin düşünülmüş siyasetinin nəticəsi kimi, bu dövrə respublikanın sosial həyatını müasirləşdirən çoxsaylı infrastruktur layihələri icra edilmiş, o cümlədən 3,1 min məktəb, 642 tibb müəssisəsi tikilmiş və ya təmir edilmiş, 43 müasir idman kompleksi inşa olunmuş, 12,3 min kilometr yol çəkilmiş, 443 körpü inşa edilmiş, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkün müasir şəraitli mənzillərlə təmin edilmişdir. Müüməm sosial-iqtisadi infrastruktur layihəlerinin, sosial məsələlərin həlli üçün zəruri resurs potensialının maliyyələşdirilməsi şəraitində ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 42 milyard dollara çatdırılması təmin edilmişdir.

Ölkədə iqtisadi inkişafın vacib

göstəricilərindən biri kimi transformasiya proseslərində qaynaqlanmaqla keyfiyyət, struktur və məzmun dəyişikliklərinə məruz qalan əhali gəlirləri də aztəminatlı əhalinin sosial müdafiəsi, iqtisadi islahatların doğura biləcəyi mənfi nəticələrin aradan qaldırılması kimi ənənəvi funksiyalarla məhdudlaşmayan, eyni zamanda, iqtisadi sistemin profilaktikası və müsbət məcrada inkişafına köklənən, bu məqsədə reallaşdırılan tədbirlər sırasında aktiv məşğulluq proqramlarına güc verən məqsədyönlü sosial siyaset nəticəsində səmərəli tənzimlənmişdir. Həmçinin, iqtisadi sistemin əsasını təşkil edən, inkişaf səviyyəsinə görə bütünlükde cəmiyyətin demokratikliyini, iqtisadiyyatın sosial yönümlülüyünü, əhalinin həyat şəraitini səciyyələndirməyə imkan verən sosial-əmək münasibətləri sahəsində aktual vəzifələrin həlli istiqamətində əsaslı uğurlar qazanılmışdır. Bu əsasda 2003-2017-ci illərdə yüksək rifahın həllədici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin etmiş, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan vermişdir.

2003-2017-ci illerdə əhalı gelirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasetin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gelirlərinin dəsteklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu siyasətin tərkib hissəsi kimi əhalinin sahibkarlıq fəaliyyətindən gelirləri 10,4 dəfə, əmək ödənişlərindən gelirləri isə 7,5 dəfə artmış, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməkla sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeyda alınmışdır. Əhalinin həyat səviyyəsinin ildən-ile yaxşılaşması yoxsuluğun kəskin şəkildə azalması ilə nəticələnmiş və bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətleşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilmesini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirmişdir.

Ölkədə uğurla reallaşdırılan so-

sial inkişaf doktrinasının strateji is-
tiqametlərindən biri kimi artmaqdə
olan iqtisadi potensial sosial sfera-
da yüksək hədflərin reallaşmasına
əsaslı şərait yaratmış, mövcud
sosial müdafiə sistemi bazar iqtisadiyyatı
mühitinə uyğunlaşdırıla-
raq keyfiyyətce yenidən qurulmuş-
dur. Bütünlükdə bu sistem xarak-
terli dəyişikliklər əhalinin sosial
müsəfəsiin sosial və iqtisadi sə-
mərəlliyyin vəhdətinə əsaslanan
yeni institusional formatda fəaliy-
yətini nəzərdə tutaraq, sosial əda-
lətin təmin edilməsi, qeyri-bəra-
bərliyin zəiflədilməsi, eləcə də hər
kəs iş yeri və yaxud digər gəlir
mənbəyinə malik olmaq, öz poten-
sialını formalasdırmaq və inkişaf
etdirmək sahəsində bərabər im-
kanların yaradılması kimi prinsip-
lərin reallaşdırılmasını hədəf gö-
türmüştür. Eyni zamanda, müasir
texnologiyaların və innovativ yeniliklərin
geniş tətbiqi ilə həyata ke-
çirilən islahatlar sosial sferada
mütərəqqi dünya təcrübəsinə söy-
kənən optimal modelin qurulması-
ni hədəfləməkle bərabər, əhatəli-
lik, ünvanlılıq, şəffaflıq və səmərə-
lliğin prinsiplərinin təmin edilməsin-
də, bütövlükdə əhalinin sosial mü-
dafiə sistemini sürətli və rahat çı-
xışını əsas götürən modern xidmət
konsepsiyasının reallaşdırılmasında
həllədici amil olmuşdur.

Bütün qeyd edilənlər bir daha ona delalət edir ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişafın paradiqmal prinsipləri ve praqmatik islahatlar kursu ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı sisteminə uyğun səmərəli siyaset həyata keçirilməklə cəmiyyətin həyatının möhkəm sosial əsaslarının yaradılmasını şərtləndirən, bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmənunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaranan, adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyen, qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükleri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kaptialının inkişafına hərtərəfli şərait yaranan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin etmişdir.

- Ölkədə həyata keçirilən sosial inkişaf kursu əhalinin sosial müdafiəsində, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılmasında hansı mühüm irəliləyişlərə yol açıb?

- Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən məq-

sədyönlü siyaset, qəbul edilən fundamental qərarlar, imzalanan fərman və serəncamlar, dövlət proqramları ölkədə insan firavanlığının ümumi inkişafın başlıca məramı kimi qəbul edilməsini şərtləndirmək, dövlət başçısının "Bizim siyasetimiz mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" bəyanatının əməli şəkildə təsdiqini tapdığını ifadə edən mühüm nailiyətlərin əldə edilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial müdafiəsi məsələlərinə daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşduğu bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslerin reallaşdırılmasına imkan vermişdir.

Ölkədə həyata keçirilən sosial siyasetin mühüm uğurları sırasında təbii ki, etibarlı sosial müdafiə sisteminin formallaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə de azterminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sistemine malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr neticəsində Azərbaycanda mövcud olan və üç əsas istiqamət üzrə aparılan sosial ödənişlər sistemi geniş əhatəliliyi malik olan və əhalinin yoxsul sayla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.

Sosial ödənişlər sisteminin birinci istiqaməti üzrə siğorta prinsipinə söykənən, mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya təminatı ile hazırda 1,3 mln. nəfər, başqa sözle, əhalinin 13,3 faizi ehətə olunur. Ölkəmizdə 2006-ci ildə qurulan müasir siğorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib. 2006-2017-ci illarda Azerbaycan

Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yap.org.az-a müsahibəsi

Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, siyortə hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, elecə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə integrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbleği 4,4 dəfə artmış, pensiyanın siyorta hissəsinin integrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil etmişdir.

Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-siyorta elementlərinən əsasən təmizlənmiş, siyorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət bütçəsinin öhdəlikləri bir-birindən ayrılmış, fərdi uçot sisteminde "açıq hesab" prinsipi tətbiq olunmuş və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yüksəlmiş vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilmişdir.

Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşı görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbeti, yəni əvəzətme əmsali 28 faizdən 44,2 faizə yüksəlmişdir. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatmışdır ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyanın statistikasına əsasən, orta aylıq pensiya-nın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovət ölkələri arasında ilk ikilidə, yaşı görə pensiya üzrə əvəzətme əmsalına görə isə 1-ci yerdə qərарlaşdır. Azərbaycanda yaşlı əhalii kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və eger iqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, iqtisaf etmiş ölkələr de təqribən eyni seviyədə göstəriciyə malikdirlər.

Azərbaycan Prezidentinin imzaladığı "Əmək pensiyalarının siyorta hissəsinin indeksləşdirilməsi haqqında" 9 fevral 2018-ci il tarixli Sərəncamı da pensiyaçılarning sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım olmaqla, əmək pensiyalarını əvvəlki ilin orta aylıq əmək haqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən da-ha 5,7 faiz artırmağa imkan verib.

Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdırın pensiya islahatları sosial siyorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial siyorta haqları üzrə gəlirlər 2003-cü ilə müqayisədə 9,4 dəfə artaraq 2,1 mlrd. manat təşkil etmiş, o cümlədən qeyri-bütçə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 mlrd. manat və ya 8,8 dəfə çox sosial siyorta haqqı daxil olmuşdur. Sosial siyorta daxilolmaları hesabına ildən-ildə özünü göstərən artım pensiyaların vaxtı-vaxtında maliyyə təminatını həyata keçirməyə imkan vermişdir.

Bu gün ölkədə sosial ödənişlər sisteminin ikinici komponenti kimi kateqorial yanaşma əsasında müxtəlif əhalii qruplarına təyin olunan sosial müavinət və təqaüd sistemi fəaliyyət göstərir ki, bu ödənişlərin də mütəmadi artırılması təmin edilir. 2017-ci il ərzində ölkə əhalisinin 4,8 faizinə və ya 482,9 min nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Onlardan 385 min nəfəri aylıq, 97,9 min nəfəri isə birdəfəlik sosial müavinətə təmin edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və sərəncamlarına əsasən 60 min nəfəre Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilmişdir. 2017-ci ildə sosial müavinət alanların sayı 2003-cü il ilə müqayisədə 329,7 min nəfər, 2005-ci il ilə müqayisədə təqaüd alanların sayı isə 58,8 min nəfər artmışdır. 2003-cü ildə bu məqsədlər üçün 4 mln. manat vəsait xərcləndiyi halda, 2017-ci ildə 92,7 dəfə çox və ya 370,6 mln. manat sərf edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən bu ödənişlərin artırılması istiqamətində ardıcıl qərarlar qəbul edilir və bildiyiniz kimi, elə bu günlərdə müxtəlif əhalii qrupları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdləri dövlət başçısının müvafiq Fərman və sərəncamları ilə növbəti dəfə artırılmışdır.

Əhaliye sosial ödənişlər sisteminde tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə maddi vəziyyət ilə uzlaşdırılaraq ehtiyacılıq şərti əsasında təyin edilən və azəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım programı həyata keçirilir. Dövlət bütçəsindən maliyyələşdirilən və azəminatlı əhalinin gəlirlərinin ehtiyac meyari ilə müəyyən olunan bəlli bir gəlir seviyəsinin

üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmetlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir. 2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil etmişdir (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 mln. manat xərclənmişdir ki, bu da 2006-ci ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin azəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir.

Cənab Prezidentin uğurlu sosial siyaseti Azərbaycan Respublikasının ərazi bütövüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əllil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin də ildən-ildə yüksələn xətlə davam etdirilməsinə imkan verib. Təkcə son bir ildə bu təbəqədən olan 315 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə 2003-cü ildən hazırladək Nazirliyin xətti ilə 5.703 nəfər əllil və şəhid ailəsi mənzillə təmin olunmuşdur ki, bu da nazirlik tərəfindən indiyədək mənzillə təmin edilən 6,1 min nəfər əllil və şəhid ailəsinin 93,5 faizi demekdir.

Hazırda Qarabağ müharibəsi əllilləri və şəhid ailələri üçün bölgələrdə fərdi yaşayış evlərinin, Bakının Nizami rayonunda, habelə İmisi və Şamaxı rayonlarında çox-mənzilli yaşayış binalarının tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5,9 min nəfər imtiyazlı şəxs pulsuz avtomobile təmin olunmuşdur.

Sosial təminat sisteminin ayrıca komponenti olan sosial xidmətlərin də əhatəliliyinin və keyfiyyətinin artırılması cənab Prezidentin sosial iqtisad kursunun əsas uğurlarındandır. Bu məqsədə dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı əsasında sosial siyafətlər əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən də sosial xidmətlərin göstərilməsinə başlanılıb. Beləliklə də, sosial xidmet göstərilən vətəndaşların kateqoriyaları və sayı əhəmiyyətli şəkildə artıb. Ötən il də 1.080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nə-

fərə isə evlərində sosial xidmet göstərilməklə yanaşı, sosial sifarişlər üzrə icra edilən 61 layihə üzrə 4.100 nəfər çətin həyat şəraitində olan uşaqla və müvafiq hallarda ailələrinə də reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Ölkəmizdə aparılan güclü sosial siyaset dövlət uşaq müəssisələrinin valideyn himayəsində məhrum olmuş məzunlarının normal həyatının təmin edilməsi üçün onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasında da aydın şəkildə özünü göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva-nın yüksək humanizmə əsasən təşəbbüsü ilə yaradılmış "Məzun evi" sosial müəssisəsi bu sahədə mühüm addımların atılmasına imkan verib. Müəssisədəki iki yaşayış binasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər gənc mənzillə təmin edilib və hazırda müvafiq katetoriyalardan olan gənclər üçün daha bir yaşayış binasının tikintisi başa çatmaq üzrədir. "Məzun evi"nin sakinlərinin məşğulluqlarının təminatı, cəmiyyətdə özlərinə layiq yer tutu bilmələri üçün də bütün zəruri işlər aparılır.

Digər tərəfdən, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Siyacığın, Baxımsız, Kimsəsiz və sosial təhlükeli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin, Yetkinlik yaşına çatmamış görme imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, Penitensiər müəssisələrə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin, İnsan Alveri Qurbanlıarına Yardım Mərkəzinin və s. yaradılması sosial təminat sisteminin daha da gücləndirilməsinə, əhatəliliyinin və cəmiyyətin həyatında rulunun artırılmasına səbəb olub.

- Ölkəmizin əmək bazarında iqtisadi meyilləri, işsiz və işsizxaran vətəndaşların səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işlər, xüsusən də icra olunan özünməşğulluq programı, onun perspektivləri barədə məlumat verməyiniz xahiş edirik.

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisad strategiyasının başlıca istiqamətlərindən bi-

ri əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, iqtisadi inkişaf proseslərində məşğulluq amilinin üstünlük təşkil etmesi, sosial müdafiə siyasetinin məhz bu amil üzərində gücləndirilməsinə nail olunmasıdır.

Bu əsasda Azərbaycanda uğurla reallaşdırılan məşğulluq modeli bazar iqtisadiyyatının qanuna uyğunluqları və çoxəməlli təsirlərin diktə etdiyi əmək bazarının inkişaf proseslərinin konseptual olaraq düzgün proqnozlaşdırılması və qiymətləndirilməsini, tələb və təklifin balanslaşdırılması üçün zəruri tədbirlərin görülməsini, işçi qüvvəsi təklifinin adekvat qarşılamasını, o cümlədən 2003-2017-ci illərdə əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanması təmin etmiş, əlverişli demoqrafik vəziyyətdən qaynaqlanan işçi qüvvəsinin yüksək təklifi şəratində əhalinin məşğulluğu davamlı təmin edilməklə, işsizlik səviyyəsinin əhəmiyyətli şəkildə aşağı düşməsinə nail olunmuş, eləcə də növbəti illərdə bu müsbət tendensiyaların dayanıqlılığı üçün əsaslı zəmin yaradılmışdır. Bütün bunlar 2003-2017-ci illərdə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artması, işsizlik səviyyəsinin isə 9,2 faizdən 5 faizə enməsi ilə nəticələnmişdir.

Müsəir dövrde sürətlə dəyişen iqtisadi şəraitdə əməyə olan tələbatın həcmi və tərkibində davamlı dəyişikliklər baş verməkdədir. Bu isə işəgötürən və işçilərin daha çevik münasibətlərinin, işçi qüvvəsinin keyfiyyət xarakteristikasının əmək bazarının dəyişən tələbləri ilə əlaqədardır. İşçilərin adaptasiyası və sosial müdafiəsi yollarının tekmilləşdirilməsinin vacibliyini diqtə edir. Qlobal miqyasda baş verən son maliyyə-iqtisadi böhran aydın şəkildə göstərdi ki, hətta bir ölkə çərçivəsində uzunmüddəli dövr ərzində səmərəli tətbiq olunan məşğulluğun tənzimlənməsi mexanizmi ciddi çətinliklərlə üzləşə bilər və bu problem iqtisadi integrasiya və globallaşma prosesləri nəticəsində dəha da dərinləşə bilər. Son illər məşğulluq probleminin kəskinləşməsi ilə üzləşən bir çox ölkələr bu problemin yeni həll yollarını axtarmaq məcburiyyətində qalmışdır. Yeni şəraitdə işçilərin sosial müdafiəsini təmin etməklə yanaşı, əməyin tələb və təklifini səmərəli əlaqədər bilən daha çevik dövlət tənzimlənməsi mexanizminin formalaşdırılması qlobal gündəlikdə dayanan prioritət məsələlərdəndir.

Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin

Sosial Müdafiəsi naziri Səlim Müslümovun yap.org.az-a müsahibəsi

Əvvəli Səh. 9

Bu baxımdan 2016-2017-ci ilde postneft dövrünün aktual çağırışlarının ram edilməsi və iqtisadi şaxələndirmənin qısa müddətde gerçekləşdirilmesi istiqamətində aparılan sürətli islahatlarla seciyyələnən Azərbaycanda hər il 100 mindən çox genç işçi qüvvəsinin daxil olduğu əmək bazarında mühüm aktuallıq kəsb edən stabilliyin təmin edilməsinin mehz Prezident cənab İlham Əliyevin uzaqqorun və çevik siyaseti sayesində mümkünlüyə əvəriliyi xüsusi qeyd etmək istərdim. Qlobal miqyasda belə ən mürkəbbə sosial-iqtisadi çağırışlardan biri sayılan bu vezifənin icrası ölkəmizdə həm qısamüddətli effekt verən, həm də uzunmüddətli perspektive hesablanmış tənzimləyici elementləri əhatə edən səmərəli kompleks tədbirlər programının reallaşdırılması he-sabına təmin edilmişdir.

Birinci, ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunmaqla, geniş məşgulluq imkanlarının yaradılması baxımdan münbit şərait formalaşdırılmışdır.

İkinci, düşünülmüş sosial-iqtisadi siyasetə uyğun olaraq, sahibkarlıq subyektlərinə dövlət köməyi və güzəştlərin verilməsi tədbirləri qısa müddətde biznes və investisiya aktivliyinin yüksəkməsini şərtləndirərək əmək bazarında işçi qüvvəsinə tələbin artırmasına yol açmışdır.

Üçüncü, aparılan kompleks və sürətli islahatlar nəticəsində regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesine cəlb etmeye imkan vermişdir.

Dördüncü, Azərbaycan Prezidentinin tapşırıqına uyğun olaraq vətəndaşların dövlət şirkətləri tərefindən sosial məsuliyyətin bölgüsü çərçivəsində əmək fəaliyyətinə, habelə ictimai işlərin təşkili programı üzrə yerinə icra həkimiyətləri tərefindən abadlıq və təmir-tikinti işlərinə cəlb edilməsi gerçekləşdirilmişdir. Qeyd edim ki, təkcə öten il bu tədbirlər hesabına 41,4 min nəfər işxartan iş yeri ilə təmin olunmuşdur.

Beşinci, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və

bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasetin həyata keçirilməsi məqsədile Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ile yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti qısa müddətde öz müsbət nəticələrini ortaya qoymuşdur.

Sosial siyasetin vacib elementlərindən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşgulluq orqanları tərefindən aktiv məşgulluq tədbirlərinin də ildən-ilə gücləndirilməsi təmin olunmaqdadır. Belə ki, 2017-ci ilde məşgulluq orqanları tərefindən 47 min 900 nəfər münasib işlərlə işlə təmin edilmiş, 1.160 nəfər haqqı ödənilən ictimai işlərə, 3.120 nəfər məvəqqəti xarakterli işlərlə cəlb olunmuşdur. İl ərzində ölkənin rayon və şəhərlərində əmək yarmarkalarının, ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına integrasiyasının dəstəklənməsi məqsədile “Karyerada ilk addım” devizi altında aktiv məşgulluq tədbirlərinin təşkili işləri də davam etdirilmişdir.

İşxartan və işsiz vətəndaşların məşgulluq imkanlarına yielenmələri üçün həyata keçirilən aktiv məşgulluq tədbirlərindən biri də belə vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkil olunmasıdır. Öten il də 3.911 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib. Son 14 ilde bu sahədə maddi-texniki bazanın gücləndirilməsi təmin edilmək, 2007-ci ilde Bakı şəhərində, 2008-ci ilde Goyçay rayonunda, 2009-cu ilde Naxçıvan şəhərində Regional Peşə Tədris Mərkəzləri yaradılıb. Son illərdə həmin Mərkəzlərdə əsaslı təmir və yenidənqurma işləri aparılır, onlarda yeni sınıf otaqları və emalatxanalar da istifadəyə verilib. Habelə 2013-cü ilin dekabr ayında Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi ilə bu təbəqədən olan şəxslərin əmək bazarına integrasiya imkanları artırılıb. Gələcəkdə respublikada peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur və yaxın vaxtlarda Gəncə şəhərində də müasir tipli Regional Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

“Əhalinin özünüməşgulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-ci il tarixli Sərəncamının icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində respublika üzrə biznes planları müsbət qiymətləndirilmiş iştirakçıların

dan 1.281 ailə üçün aktivlərin alınması və təqdim olunması, onların kiçik aile təsərrüfatlarının yaradılması təmin olunmuşdur. 2018-ci ildə yeni “İşsizlikdə sığorta haqqında” Qanuna əsasən tətbiq olunan işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə təminatı əsasında özünüməşgulluğun daha da genişləndirilməsi, bu məqsədile təqribən 7 min ailə üçün 35,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. Dövlət başçımızın qeyd etdiyi kimi, “Özünüməşgulluq programının çox böyük geleceyi var”. Çünkü bu program bir tərəfdən ölkənin uzunmüddətli inkişafı üçün əsas prioritet olan qeyri-neft sektorunda məhsul artımına, kiçik sahibkarlığın və aile biznesinin genişlənməsinə əlavə dəstək olmaqla yanaşı, digər tərəfdən, azəminatlı ailələrin öz zəhmətləri hesabına gelirlerini artıraraq, sosial yardım sistemində çıxməq və sahibkaraçılık imkanlarına yiyələnməsinə, bu əsasda geləcəkdə yeni iş yerlerinin yaradılmasına, vergi və sosial sığorta daxil olmalarının artırılmasına şərait yaradır.

İşsizlikdən sığortanın tətbiqi eyni zamanda işsiz və işxartan vətəndaşların sosial müdafiəsi sahəsində aktiv tədbirlərin, o cümlədən peşə hazırlığı, yenidən hazırlanmış ictimasartırma, ictimai işlərin, əmək birjalarının və əmək yarmarkalarının təşkili və digər tədbirlərin yüksək seviyyədə həyata keçirilməsinə, eləcə də, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində ünvanlılıq prinsipi əsasında əvəriliyi mexanizminin formalşamasına, əmək münasibətlərinin leqalllaşmasına, məşgulluq sahəsində dövlət siyasetinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradacaqdır.

Təsadüfi deyil ki, ölkəmizdə məşgulluq sahəsində aparılan mütərəqqi islahatlar mötəbər Beynəlxalq qurumlar və digər ölkələrin adekvat strukturları tərefindən yüksək dəyərləndirilir və böyük maraqla izlənilir. Öten ilin dekabr ayında Beynəlxalq Valyuta Fonduñun işçi heyətinin 2018-ci il üzrə IV Madde Məsləhətşəməleri çərçivəsində müzakirələr aparılaq üçün ölkəmizə səfərinin yekunlarına dair özünün rəsmi vəsaytında yayılmışlığı bəyanatda Azərbaycanda yeni işsizlikdən sığorta fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi, passiv əmək bazarı programlarından aktiv programlara keçilməsi sosial təminat və əmək bazarı sahələrində mühüm nəsiləyətlər kimi qeyd olunaraq yüksək dəyərləndirilib. Digər tərəfdən, 2017-ci ildə ölkəmiz 25 il əvvəl qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına ilk dəfə

üzv seçilmiş, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Reqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə 9 pille irəliləyərək 17-ci yerde qərarlaşmışdır. Bütün bunlar Azərbaycanda əmək və sosial müdafiə sferasında reallaşdırılan islahatların yüksək qiymətləndirilməsinin, ölkəmizə olan böyük inam və etimadın bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasetin alternativsiz olduğunu bir daha təsdiqləyir.

Onu da qeyd edim ki, əhalinin məşgulluğu sahəsində islahatlar davam etdirilir və qarşıda duran kompleks vəzifelərin adekvat həlli daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu əsasda məşgulluq sferasında meydana çıxan müasir əvərilişlər, habelə ölkənin mövcud demografik inkişaf perspektivləri əsasında “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nın başlıca istiqamətləri”, Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, Birleşmiş Millətlər Təşkilatının Davamlı Inkişaf Günləndəyi və digər sosial yönümlü dövlət programları və investisiya layihələri ilə uzlaşdırılıraq, 2030-cu ilə qədərki dövrü əhət edən Məşgulluq Strategiyasının layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir.

- **Əlliliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə integrasiyası, onların sosial təminatlarının artırılması yönündə hansı addımlar atılıb?**

- Ölkəmizdə əlliliyi olan şəxslərin çoxşaxəli və etibarlı sosial müdafiə sistemi ilə əhət olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyaset kursunun mühüm tərkib hissəsidir və bu əsasda əlliliyin qarşısının alınması, tibbi və sosial reabilitasiyası, əlliliyi olan şəxslərin sosial təminatı, eləcə də onların ictimai həyatının bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılmalıdır.

Öten dövdə əlliliyi olan şəxslərin potensial imkanlarından tam istifadəsinə lazımi şəraitin yaradılması, onların cəmiyyətə integrasiyasının təminatının edilməsi, məşgulluq seviyyəsinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində strategiyalar müəyyən olmuş, onların hüquq və təminatları qanunvericilik aktlarında və dövlətin sosial programlarında təsbit olunmuşdur.

Mühüm sosial programlardan biri kimi, bu qəbilden olan şəxslərə əmək pensiyaları, sosial müavi-

netlər, Azərbaycan Respublikası Prezidentinin təqəbüdleri ödənilir və bu sosial ödənişlər onların gəlirlərinin dəsteklənməsində əhəmiyyətli rol oynayır. Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlliliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduñun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.

Əlliliyi olan şəxslərin reabilitasiyası sahəsində yeni imkanların yaranması, əldə olunan nanoteknoloji nəsliyyətlər bu şəxslərin tibbi-sağlamlama sferasında, təhsil və peşə hazırlığında innovativ həll yollarının diapazonunu genişləndirmək, onların adaptasiya və sosiallaşma resurslarını möhkəmləndirərək cəmiyyətə integrasiya proseslərini xeyli gücləndirir. Bu baxımdan sosial inkişaf siyasetinin əsas istiqamətlərindən biri kimi əlliliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində kompleks tədbirlər həyata keçirilir. Öten 15 ilde dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub - Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlliliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fonduñun dəstəyi ilə son illərdə Bakının Yeni Güneşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fealiyyətə başlayıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün ərazisi üzrə bərpa mərkəzləri şəbəkəsi formalşdırılıb.

Nazirlik sisteminde fealiyyət göstərən əllillərin bərpa mərkəzləri tərefindən təkçə son bir ilde 39,8 min nəfər şəxse bərpa xidməti göstərilib, eyni zamanda əlliliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Dövlət başçısının xüsusi qayğısının nəticəsi olaraq, ölkədə reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində de məqsədyönlü addımlar atılıb, Respublikə Əllillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlara uyğun bərpa-müalicə şəraitini yaradılıb və digər bərpa mərkəzlərində de bu istiqamətdə işlər davam etdirilir. Bu il ərzində nazirliyin Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzərinin, Mərdəkan Müalicə Pansionatının da əsaslı təmirdən sonra istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

Azərbaycan Respublikasının Əmək və Əha linin

Sosial Müdafiəsi naziri Səlim Müslümovun yap.org.az-a müsahibəsi

Əvvəli Səh. 10

Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsaitin ayrılması da digər sosial obyektlərlə yanaşı, qeyd edilən mərkəzlərin bərpası, gücləndirilməsi və əsaslı təmiri, habelə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri, Qarabağ mühərbi əlləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi, Gəncə Şəhər Pensiyaçılardan Ərazi Sosial Xidmet Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi işlərinin başa çatdırılması məqsədilənə yönəlməklə, sosial cəhətdən həssas insanların reabilitasiyasının, onların sosial müdafiəsinin daim dövlət başçısının diqqətinə olduğunu göstərir.

Son illərdə Sağlamlıq imkanları mehdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yetkinlik yaşına çatmamış görme imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, eyni zamanda, əlliliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmaları üçün Heydər Əliyev Fonduñun dəstəyi ilə Naxçıvan, Gəncə və Yevlax əhalələrində Regional İnformasiya Mərkəzlərinin yaradılması bu təbəqədən olan insanların reabilitasiyası və cəmiyyətə integrasiyası imkanlarının genişlənməsi ne sebəb olub.

Nazirlilik tərəfindən hər il əlliliyi olan şəxslərin ve sağlamlıq imkanları mehdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə Proqramlar təsdiqlənərək icra olunur. Həmin Proqram çərçivəsində əlliliyi olan şəxslərin istirahətinin teşkili, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması üçün respublika səviyyəli müsabiqələrin, onlar arasında idman tədbirlərinin keçirilməsi, reabilitasiya yönümlü sosial xidmətlərə təmin olunmaları, bu təbəqədən olan şəxslərin sosial-məsiət problemlərinin həlline, ölkə daxilində və xaricdə müalicəsinə köməklik göstərilməsi və s. istiqamətlərdə işlər de aparılır. Misal üçün, həmin program çərçivəsində ötən il 1.266 nəfər əllil vətəndaşın ölkənin müxtəlif bölgələrində istirahəti, 800 nəfərə yaxın əlliliyi olan şəxsin və sağlamlıq imkanları məhdud usaq hesab edilənlərin sayında isə 49 faiz azalma qeydə alınmışdır.

Aparılmış islahatlar əlliliyin azalmasına da imkan yaratmışdır. Məsələn, 2017-ci ilde ilk əllilik təyin olunanların sayı əvvəlki ilə müqayisədə 31 faiz azalmış, həmcinin ilkən olaraq əllilik derəcəsi verilənlərin sayında 26 faiz, ilkən olaraq sağlamlıq imkanları məhdud usaq hesab edilənlərin sayında isə 49 faiz azalma qeydə alınmışdır.

- Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində geniş vüsət alan və əhaliyə xidmət sahələrinin şəffaflaşdırılmasına imkan verən elektron sistemlərin tətbiqi işləri hansı istiqamətdə davam etdirilir?

- Azərbaycanda əlliliyi olan şəxslərlə bağlı aparılan feal siyasetimizin əsas mənasını, bizi in-

kişafa aparan yolun baş xəttini teşkil edir” prinsipinə uyğun olaraq, ölkədə idarəcilik praktikasının yeni paradigmə və çağırışlara uyğun şəkildə mütərəqqi təcrübələrə və innovativ yanaşmalara söykənən modernlaşdırılması prosesləri milli əmək və sosial müdafiə sistemini də geniş şəkilidə ehata edir. Dövlət başçısının konkret tapşırıqları əsasında son illərdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əmək, sosial təminat, tibbi-sosial ekspertiza sahələrində genişməqyaslı islahatlar həyata keçirilərək, müasir bəyənəlxalq standartlara uyğun idarəetmə metodları yaradılmışsaqla sosial sferada səmərəliliyin və optimallığın artırılması, həm də əhaliyə xidmət səviyyəsinin keyfiyyətə yüksəldilərək, şəffaf müstəvidə qurulması təmin edilmişdir.

Nazirlilik sistemi üzrə bu innovasiyaların tətbiqi nəticəsində sosial sahədə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Tekcə son bir ildə həmin xidmətlərə “Elektron hökumət” portalı vasitəsilə 9 milyon 341 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 40 faizini teşkil edir. Bu göstərici əmək və sosial müdafiə sahəsində elektron xidmətlərə böyük sosial tələbin olduğunu ifade etməklə yanaşı, eyni zamanda müvafiq dövlət xidmətlərindən istifadə müstəvisində məmur-vətəndaş kontaktlarının aradan qaldırılmasında nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Milli təşəbbüslerin müsbət nəticəsi kimi və yerli mütəxəssis potensialı hesabına əldə olunan bu uğurlu innovativ təcrübələr bəyənəlxalq miqyasda da yüksək dəyərləndirilir və müasir dünyada qabaqcıl fəaliyyət nümunələri kimi öyrənilir. Bununla əlaqədar həmin ölkələrin müraciətləri əsasında onlarla təcrübə məbadiləleri aparılır. Hətta ötən ilin iyul ayında Prezident cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Avstriyanın federal aile və gənclər naziri Sofi Karmasını qəbul edərkən, avstriyalı nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona ölkəmizdə elektron hökumətə bağlı maraqlı layihələr barədə məlumat verildiyini, bu layihələrin Avstriya üçün çox böyük maraqlı olduğunu, gələcəkdə həmin layihələrin öyrənilmesində və tətbiq edilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində avtomatlaşdırılmış sistemləri ayri-ayri ölkələr tərəfində qabaqcıl təcrübə nümunələri kimi öyrənilir. Bununla əlaqədar həmin ölkələrin müraciətləri əsasında onlarla təcrübə məbadiləleri aparılır. Hətta ötən ilin iyul ayında Prezident cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Avstriyanın federal aile və gənclər naziri Sofi Karmasını qəbul edərkən, avstriyalı nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona ölkəmizdə elektron hökumətə bağlı maraqlı layihələr barədə məlumat verildiyini, bu layihələrin Avstriya üçün çox böyük maraqlı olduğunu, gələcəkdə həmin layihələrin öyrənilmesində və tətbiq edilməsində maraqlı olduğunu bildirib.

BMT-nin ixtisaslaşdırılmış qurumu olan Bəyənəlxalq Telekomunikasiya İttifaqının dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Müqafatları” müsabiqəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-

Məşgulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsverme ilə müyyəyen edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq Beynəlxalq Telekomunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülen Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən İttifaq tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafati qazandırıb.

BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Eyni zamanda, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemine Dünya Bankı tərəfindən sosial yardım sahəsində şəffaflığı və ünvanlılığı təmin edən bir sistem kimi yüksək dəyer verilib və həmin Təşkilatın müraciətine əsasən, onun ABŞ-in Vaşinqton şəhərində yerləşən ofisinin eməkdaşları üçün bu sistemin videokonfrans sistemi vasitəsilə təqdimati keçirilib. Eləcə də digər sahələrdəki elektron sistemlər bəyənəlxalq təşkilatlar tərəfində yüksək dəyərləndirilir.

Hazırda Azərbaycanın əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində avtomatlaşdırılmış sistemləri ayri-ayri ölkələr tərəfində qabaqcıl təcrübə nümunələri kimi öyrənilir. Bununla əlaqədar həmin ölkələrin müraciətləri əsasında onlarla təcrübə məbadiləleri aparılır. Hətta ötən ilin iyul ayında Prezident cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Avstriyanın federal aile və gənclər naziri Sofi Karmasını qəbul edərkən, avstriyalı nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona ölkəmizdə elektron hökumətə bağlı maraqlı layihələr barədə məlumat verildiyini, bu layihələrin Avstriya üçün çox böyük maraqlı olduğunu, gələcəkdə həmin layihələrin öyrənilmesində və tətbiq edilməsində maraqlı olduğunu bildirib.

Ümumilikdə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyaseti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarının məşgulluq imkanlarının artırılması, vətəndaşların əmək və sosial hüquqlarının dolğun təminatı istiqamətində son 15 ilə olduğu kimi, qarşidakı dövrədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir.

keçirilərək, onlar üçün müvafiq təqdimatlar edilmişdir. Hazırda Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən de nümayəndə heyətinin ölkəmizə səfəri davam edir və onlara təcrübə məbadilələri aparılır.

Biz intensiv avtomatlaşdırma işlərini məşgulluq xidmətləri və işsizlik müavinəti sistemi üzrə davam etdiririk. Bu işlərin başa çatdırılması ilə bir tərəfdən əmək bazarında işçi qüvvəsinə təlebin ödənilməsi prosesinin elektron sistem üzrəndə daha səmərəli və çevik teşkili, digər tərəfdən məşgulluq xidmətlərinin işsiz və işaxtarlanara daha əlcətan səviyyədə qurulması və onların bu xidmətlərdən daha asan və rahat şəkildə istifadəsi təmin olunacaq.

- Səlim müəllim, qarşıda nazirlilik üçün aktualıq kəsb edən hansı hədəflər var?

- Müəmmələ hədəflərimiz sırasında qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahi üçün vacib olan sosial siyorta, habelə işsizlikdən siyorta sistemləri ilə daha çox əhəmənə olunması şərtləndirir. Eyni zamanda, aktiv məşgulluq tədbirlərinin genişləndirilməsi qeyri-formal məşgulluqdan leqlə məşgulluğa kecidin sürətləndirilməsi prosesinə nail olunması xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önem kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırma

17 aprel 2018-ci il

Naxçıvan xanlığı çağdaş ədəbiyyatımızda

Azərbaycan ədəbiyyatında zamanı düzgün qiyamətləndirən, dövrün ruhunu, ahəngini duyan, ədəbi mühitə yeniliklər gətirən, tarixin dönlərindən gələn səsləri, ictimai-siyasi hadisələri ədəbiyyatımıza gətirən qələm sahibləri oxucularla mənəvi körpü yaratmağa müvəffəq olurlar. Tariximizin ictimai-siyasi hadisələrinə bigənə qalmayan, qələmi ilə yaşılanan zamanın tablosunu yaratmağa çalışan, ədəbiyyatımıza rənglər qatan yazıçı Güllü Məmmədova müxtəlif mövzularda yazdığı əsərləri ilə oxucu təfakkürünün tələbinə cavab verən əsərlərin müəllifi olaraq tanınır. Onun qələmə aldığı "Qarabəkir əfsanəsi", "Zamanların qəhrəmanı Qarabəkir", "Mənim üçün varsan" kimi əsərləri qələm sahibinin mənəvi dünyasının, yaradıcı təfəkkürünün məhsulu, vətənpərvərlik duyğularının təzahürü olaraq ədəbiyyatımıza daxil olub.




Güllü xanımın qələmə aldığı ilk romanı "Qarabəkir əfsanəsi" türk diline tərcümə olunmuş ve Türkiyədə çap edilmişdir. Müasir dövrümüzdə bəhs edən "Mənim üçün varsan" romanı əsasında isə Azərbaycan Dövlət Televiziyası eyniadlı film-tamaşa çekmişdir.

Yazıcının yaradıcılığına daxil olan "Kalbəli xan" tarixi romanı Naxçıvan xanlığının ictimai-siyasi hadisələrlə zəngin olan tarixindən və tarixi şəxsiyyətlərindən bəhs edir. Əsərdə "Türkmənçay" müqaviləsinin bağlanması ile Azərbaycanın ikiyə parçalanması və Ermənistən dövlətinin yaranması səbəbləri tarixi faktlara təsvir olunur. Vurğulayaq ki, "Kalbəli xan" tarixi romanı müəllifin Naxçıvan tarixinə həsr olunmuş sayca ikinci əsəridir. Kitabın ön söz

yazan akademik İsmayıllı Hacıyev yazır ki, müəllifin birinci romanı "Qarabəkir əfsanəsi" 1918-20-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələrdən və soyqırımlarından bəhs edir, "Kalbəli xan" romanında bu faciələrin yaranma səbəbləri, kökü və mənbələri qələmə alınır. Azərbaycanın dövlətçilik tarixində xanlıqlar dövrünün özünəməxsus yeri olduğundan yazıçı romanı XVIII əsrin sonu, XIX əsrin əvvələrində Cənubi Qafqazda, o cümlədən, Naxçıvan xanlığında gedən ictimai-siyasi prosesləri qələmə alır. Təbii ki, gərgin emək, axtarışlar nəticəsində, ərsəyə gelən tarixi romanda müəllif Kalbəli xanın həyatını, mübarizəsini, bir insan və diplomat olaraq daxili xarakterini obrazlaşdırılmış, bədi ifadə və təsvir vəsitiələrinin köməyi ilə qəhrəmanına həssas münasibət bəsləyərək, oxucuya təqdim edir.

Tarixi hadisələrə obyektiv yönündən yanaşan Güllü Məmmədova xalq arasında böyük nüfuzlu malik olan Kalbəli xanı böyük diplomatik manevrələr edən obraz kimi təqdim edərkən, onun dövrünün ictimai-siyasi proseslərin axarında, Naxçıvanın müstəqiliyindən mübarizə aparan tarixi şəxsiyyət olaraq dolğun obrazını yaratmağa çalışmışdır. Tarixdən bəlli ki, Kalbəli xan mahir bir süvari qoşun sərkərdəsi olmaqla bərabər, həm de bacarıqlı diplomat olub. O, həm Rusyanın, həm də İranın işğalçılıq siyasetinə qarşı diplomatik addımlar atıb. Belə bir şəxsiyyət haqqında tarixi romanın müəllifi olan Güllü xanım "Taxt...uğrunda savaş", "Xacəşin sonu", "Rus taunu", "İşğal və yaxud generalın ölümü", "Ölüme bərabər ayrılıq" və digər başlıqlı hissələrde mübarizələrə dolu tarixin dönməmini, tərixdə yaşayış Kalbəli xanın Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvanın hər və dövlətçilik tarixində xidmətlərini, qəhrəmanlığını oxucusuna təqdim edir.

Nəzakət ƏLƏDDİNQIZI



Bakı Şöping Festivalı turistləri cəlb edən paytaxtımızın vizit kartlarındanandır

XXI yüzillikdə dönyanın iş-tənələn ölkəsi ilə iqtisadi-siyasi və mədəni əlaqələrini genişləndirən Azərbaycan öz nüfuzu, əldə etdiyi nailiyyətləri ilə seçilir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əsaslı uğurlara imza atılıb. Real mənzərənin müəllifi olan Azərbaycan müasir dünyamızda turistlər üçün cəlbedici məkana çevrilib. Əbəs deyil ki, bütün qitələrdən olan turistlər ölkəmizə səfər edir, buranın tabii zənginliyi, zahiri görkəmi, tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də, multikultural və tolerant ölkə ilə bağlı böyük təsəssüratlar əldə edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğulduğu kimi, Azərbaycan Şərqi Qərb arasında təkcə coğrafi deyil, həm də mədəni körpüdür.



Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standartlarına uyğun qurulub və yeni turizm zonaları yaradılıb. Təbii ki, bu sahədəki nailiyyətləri diqqətə cəkərən ölkəmizdə dünya standartlarına cavab verən beşulduzu və dördulduzu mehmanxana naların olmasına da qeyd etməliyik. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirleşdirilməsi de turizmin inkişafına yol açıb. Xarici ölkələrdən Azərbaycana üz tutan turistlərin sayının iləbıl artması da, əlbette, bu və digər amillərə əsaslanır. Ötən il turist ki mi ölkəmizə səfər edən Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiye, Birləşmiş Ərəb Əmirlilikləri, İraq, Ukrayna, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşları olmuşdur. Ölkəmizə bu qədər turist axınına, yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, ölkəmizdə keçirilən müxtəlif səpəkli tədbirlər də səbəb olub. Son illərdə paytaxtımızda keçirilən beynəlxalq səviyyəli idman yarışlarını xüsusi olaraq qeyd etməliyik. Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı, idmana göstərilən diqqət və qayıq ilk Avropa Oyunlarının, məhz Azərbaycanda keçirilməsinə imkan verdi. Dünyanın 93 ölkəsinin televiziya vasitəsilə yayımlanan Avropa Oyunlarını 1 milyarddan artdıq, "Formula-1" isə 500 milyon auditoriyası olan tamaşaçının izləməsi Azərbaycanın turizm potensialının tanınması baxımından əhəmiyyətli oldu. Daha sonra ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etmesi Azərbaycanda turizmi gücləndirmek, qədim mədəniyyəti təbliğ etmek baxımından, mühüm əhəmiyyətə malikdir. Ölkə malik olduğu infrastruktur, müasir arenalar, yüksək səviyyəli xidmət sahələri və nəqliyyat şəbəkəsi sayəsində bu beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bu oyunlardan sonra ölkəmizə turist axını bir qədər də artı. Bütün dünya Azərbaycanın, neinki islam aləmində, eləcə də, bütün dünyada inkişafda olan müasir, mütərəqqi, sabit və əmin-amanlıq içinde yaşayan güclü dövlət olduğunu gördü.

Son illərdə Azərbaycanda keçirilən Bakı Şöping Festivalı da bu sıradadır. Artıq iki dəfə keçirilən Bakı Şöping Festivalı təkcə ticarət deyil, ölkəmizin adət-ənənələrini, tarixi və mədəni ərsini tanıtmaq baxımından da, öz müsbət tərəfləri ilə seçilir. Qeyd edək ki, Dünya Turizm Təşkilatının hesablamalarına görə, ticarət festivalları turist axını 30 faizədən artır. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə, birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq iqtisadiyyatın vacib gəlir mənbəyinə çevrilir.

Birinci Şöping Festivalına nisbətən, Azərbaycanda ötən il keçirilən ikinci Bakı Şöping Festivalı böyük əks-səda doğurdu. Festivala gələnlərin sayında xeyli artım müşahidə olundu. Artıq Azərbaycan Üçüncü Bakı Şöping Festivalına hazırlanır. Mayın 1-dən 31-dək təşkil edilecek Üçüncü Bakı Şöping Festivalı ölkəmizin turizm bazarına təsirsiz ötməyəcək. Malik olduğu uğurlu əzəlliklər yanaşı, Azərbaycan turizm sektorunu inkişaf etdirmək, ölkə iqtisadiyyatında bu sahənin payının artırmaq məqsədilə bir sıra həvəsləndiricili festival və tədbirlər həyata keçiriləcək. Bakı Şöping Festivalı ölkə iqtisadiyyatını inkişaf etdirmək və çoxlu sayıda turisti cəlb etmek üçün həyata keçirilən tədbirlər sırasındadır. Əminliklə vurğulamaq olar ki, bu gün Bakı Şöping Festivalı xarici turistləri cəlb edən Azərbaycan paytaxtının vizit kartlarından biridir.

ZÜMRÜD

"Nar" NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək oldu. Azərbaycanda informasiya və kommunikaasiya texnologiyalarının inkişafına hər zaman töhfə verməyə çalışan mobil operator ənənəvi olaraq NETTY mükafatının keçirilməsinə dəstək olmaqdadır.

NETTY Azərbaycanın milli internet mükafati 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli segmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın en yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır. 15-22 may 2018-ci il tarix-



Gəlin birlükda böyüyök

ləri arasında mükafatın nominantlar siyahısını formalasdırıban Ekspert Şurası və Virtual münsiflər heyətinin səsvermesi başlayacaqdır. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçəcəkdir. 22 mayda NETTY Akademiyası nominantlar sırasından mövcud nominasiyaların hər birində mük-

"Nar" NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu

fatın qalibini müəyyən etmək üçün səsverməyə start verəcəkdir. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan ediləcəklər.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Tehsil və elm", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayı", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "Idman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi", "Facebook"-da ən yaxşı şəhifə".

Mükafatın əsas tərəfdası

"Nar" operatoru və "Azintelecom" şirkətidir. Mobil operator özünü çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən start-tapların tətbiqinə dəstək olmağa çalışımaqdadır. "Nar" KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərsinin çağdaş he-

yatla bağlılığının rəmzi olaraq seçilib.

"Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsinin abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müsteqil beynəlxalq şirkət olan "P3 Communications" tərəfindən keçirilmiş mobil rabitə şəbəkəsinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

Ermənistan hakimiyətinin sükanını əllərində saxlayan "Qarabağ klanı" parçalanmaq üzərdir. Belə ki, artıq bu klanın üzvləri arasında kəskin mübarizə başlayıb və bu amilin ölkəni daha ağır duruma sürükləyəcəyi an məsələsinə çevrilib. Bununla bağlı politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu maraqdoğurucu proqnozlarla çıxış edib. Politoloqa görə, artıq Serj Sarkisyanın baş nazir qismində Ermənistana rəhbərlik etməsinə qarşı mübarizə başlayıb. Bu mübarizənin liderləri S.Sarkisyanı qarşı koalisiyani genişləndirmək niyyətindədirlər və onlar Dağılıq Qarabağda erməni separatizminin öncüllərindən olmuş, Azərbaycan torpaqlarının işğalında xüsusi rolü olan V.Badasyana müraciət edərək, Qarabağdan olanları S.Sarkisyanın əleyhinə çıxış etməyə çağırıb.

Əbəs deyil ki,
Badasyan Dağılıq
Qarabağ
ermənilərinin Serj
Sarkisyanı qarşı
çıxmاسını, nəinki
istisna etməyib,
hətta bunu zəruri
adlandırib

Söz yox ki, bu, gözlənilən idi və M.Əhmədoğlunun həmin istiqamətdə apardığı siyasi təhlilindən də aydın görünür ki, Ermənistanın hakimiyətlərini əllərində saxlayaraq, sadə xalqı və ölkəni talamaq üçün canfəşanlıq göstərən "Qarabağ klanı"nın ikiyə bölməsi faktı artıq, bu cinahın bir-birlərini həzm etməsiniñ məntiqi göstəricisi olaraq qiymətləndirile bilər. Daha dəqiq desək, S.Sarkisyan özüne daha yaxın olan klan üzvlərini saxlamaqla, necə deyərlər, təmizləmə işlərini həyata keçirməyə çalışır. Bunun üçün isə baş nazir postunu qazanmaq və yerini möhkəmləndirmək lazımdır. S.Sarkisyan tərəfindən klanın digər üzvlərinə bigəneliyi isə onun yolunu bağlaya bilər.

M.Əhmədoğluya görə, ən maraqlısı da budur ki, Badasyan Da-

zilərinin fikrincə, S.Sarkisyan Dağılıq Qarabağ ermənilərinin təhlükəsizliyini bilərəkdən təmin etmək fikrində deyil. S.Sarkisyan Dağılıq Qarabağ ermənilərinin problemlə olmasında maraqlıdır. Ona görə Dağılıq Qarabağ erməniləri çalışıllar ki, Ermənistən rəhbərliyini real praqmatik siyaset aparmağa vadar etsinler".

Başqa maraqdoğuruçusu məqam politoloqu Qarabağ erməni-

özündə digər
amilləri də ortaya
çıxarmış olur...

"Dağılıq Qarabağdakı proseslər S.Sarkisyanın arzuladığı istiqamətdə getmir və gələcəkdə, bu daha sərətə S.Sarkisyanın əleyhinə çevrilecəyini göstərir"-deyə qeyd edən politoloqa görə, Azə-

Ermənistən hakim dairələri çalxalandı - "Qarabağ klanı" parçalanır

*Mübariz Əhmədoğlu: "Erməni separatizmi
Serj Sarkisyanın əleyhinə çevrildi"*



lıq Qarabağ ermənilərinin S.Sarkisyanı qarşı çıxmاسını, nəinki istisna etməyib, hətta bunu zəruri adlandırib. O bildirib ki, Ermənistanda yaşayan Dağılıq Qarabağ erməniləri vəziyyətin gedisi izləyirlər. SİTAT: "Əgər S.Sarkisyanı qarşı mübarizə ciddi olacaqsa, Ermənistanda yaşayan Dağılıq Qarabağ erməniləri də o mübarizəye dəstək verəcəklər. Badasyan fikrini əsaslandırmak üçün Dağılıq Qarabağın təhlükəsizliyini və coğrafi vəziyyətini misal göstərib. Eləcə də, belli məsələlərə görə çox şeyi açıqlaya bilməyəcəyini bildirib. V.Badasyanın dedikləri Azərbaycanda bize gün kimi aydındır.

Dağılıq Qarabağ erməniləri ile Ermənistən erməniləri arasında ziddiyyətin, hətta ədavətin olduğu biziçə çoxdan bəlliidir".

**Dağılıq Qarabağ erməniləri də başa düşürlər ki,
Ermənistən Dağılıq Qarabağdakı ermənilərin
təhlükəsizliyini təmin edə bilmir**

O da əbəs deyil ki, politoloq

sözügedən kontekstde Ermənistən ermənilərinə də xatırladıb. Çünkü bu iki cinah - Ermənistən və Qarabağ erməniləri arasında çoxillik antipatiya hissələri mövcuddur. Yəni bu, bütün dövlərdə müşahidə olunan reallıqdır. Əgər Qarabağ erməniləri bir-birlərinə qarşı cəbhə açarlarsa, Ermənistən erməniləri bu imkandan maksimum yararlanaraq, qarşı tərəfə ciddi hücum edib, onları məglubiyətə doğru qova bilərlər.

M.Əhmədoğluya görə, digər tərfdən, Dağılıq Qarabağ erməniləri də, başa düşürlər ki, Ermənistən Dağılıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin edə bilmir: "Dağılıq Qarabağ ermənilərinin bə-

lərinin DQ münaqışesi istiqamətində geri çəkilmək maraqladır. SİTAT: "İndi Dağılıq Qarabağ erməniləri üçün real praqmatik siyaset Ermənistən Azərbaycanla münasibətlərinin normallaşması üzərində qurulub. Dağılıq Qarabağ ermənilərinin fikrincə, Ermənistən Azərbaycanla münasibətlərinin hərb vasitəsilə müəyyənləşdirilməlidir. Ermənistən Azərbaycanla münasibətlərini yaxşılaşdırılmalıdır. Yalnız Ermənistən və Azərbaycan arasındaki münasibətlərin normallaşması Dağılıq Qarabağdakı ermənilərin fiziki təhlükəsizliyinin təminatıdır. Hal-hazırda Dağılıq Qarabağ erməniləri bu fəlsəfə ilə yaşayırlar".

Qağılıq Qarabağ erməniləri arasında yaşanan uçurum

baycan Dağılıq Qarabağ erməniləri tərəfindən gələn istənilən müraciəti qəbul etməyə hazırlıdır: "Amma kütləvi müraciəti imzalayan şəxslər kifayət qədər ciddi reputasiyaya malik olmalıdır. Dağılıq Qarabağ erməniləri adından müraciəti yaranın Ermənistənda və ya xud Dağılıq Qarabağın özündə yaşamasının elə də böyük əhəmiyyəti yoxdur".

Beləliklə, görünən budur ki, Dağılıq Qarabağ erməniləri arasında yaşanan uçurum özündə digər amilləri də ortaya çıxarmış olur. Hər halda, Ermənistən işğalçılıq siyaseti, eləcə də, hakimiyəti əllerində saxlayan "Qarabağ klanı"nın parçalanması işğalçı erməni rejiminə yaxşı heç nə vəd etmir, əksinə, daha ağır məglubiyətlər və parçalanmalar artıq həmin rejimin astanasındadır.

Rövşən RƏSULOV

AXCP sədri Əli Kərimlinin xərici ölkələrdə "siyasi siğincəq" statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair sənədlər, daha öncələr olduğu kimi, bu ərefələrdə də üzə çıxmışdır. Belə ki, hələ ötən il bu kimi məsələlərlə bağlı Baş Prokurorluğa çağırılan Ə.Kərimli sözügedən iddialarla razılaşmadığını desə də, ortaya qoyulan danılmaz faktlar həmin istiqamətdə işin davam etdiriləcəyindən xəber verir.

Məlum olan işə budur ki, Ə.Kərimli saxta arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" və rilişinin müxbiri Fikrət Hüseynli ilə ələbir olaraq satır. O. cümlədən, digər şəxslərlə də bu istiqamətdə işlər aparılmışdır. Necə deyərlər, saxta sənəd bazarı bu gün Ə.Kərimlinin inhisarında qalmaqdır davam edir.

Saxta sənədə gəl, saxta sənədə..! 2500, 3000 avroya!

Daha bir məqamı da xatırlada bilerik ki, arayışlarla yanaşı, partiya biletleri də satan dələduz "lider" onu ifşa etmiş digər faktdan

Əli Kərimli ilə Ramin Hacılını birləşdirən nədir?

Saxta arayışlar, partiya biletləri və AXCP sədrinin "dobrosu"

Bank: Nordea Bank AB Latvia branch
Account name - (Hesab)-LV47NDEA0000084606307
SWIFT code: NDEALV2X
klient: Huseynov Fikrat
Klient nummer: 2138665

da yayınmağı bacarmamışdı. Məsal üçün, bir müddət önce, sosial şəbəkədə siyasi siğincəq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin - Ə.Kərimlinin sədri olduğu AXCP üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılmışdı. Diger tərəfdən, iddia edilən faktlardan biri də Ə.Kərimlinin bu məsələdə Avropada yaşayan adamlarına saxta sənəd düzəldib, insanlara satması üçün "dobro" vermesidir. Belə ki, belə sənədlərdən birini, məhz Almaniyada alan şəxs sənədin Ramin Hacılı adlı bir nəfər tərəfindən 3000 manata hazırlanaraq, ona saatlığındı deyib. Beləliklə, Ə.Kərimlinin saxta sənəd və arayış şəbəkəsinin artıq Avropa ölkələrinə də vüset aldığı əminliklə deyə bilerik. Çünkü sosial şəbəkə istifadəçiləri



söyügedən şəxsin müxalifəyonümlü "Dalğa Gənclər Hərəkatı"nın keçmiş rəhbəri, hazırda "Azərbaycan Avropa Hərəkatı"nın sədri R.Hacılı olduğu bildirilir. Əldə edilmiş məlumatlara görə, R.Hacılı xaricdən siğincəq almaq istəyən şəxslər saxta partiya biletəri, saxta məhkəmə qərarları, polis tərəfindən saxlanma ilə bağlı protokollar satır, elbət ki, AXCP sədrinin razılığı esasında. Maraqlı işə budur ki, həmin şəxslər də bu

saxta sənədlərlə digər ölkələrdən siyasi siğincəqlər ala bilərlər...

Guya insanlara viza almaqdə "yardımçı" olur...

Düzdür, Ə.Kərimlinin dələduz iş birlikçi R.Hacılı deyilənləri qəbul etmir və özünü təmiz çıxarmaq üçün bildirir ki, Almaniya turizm sahəsində çalışır, guya insanlara viza almaqdə "yardımçı" olur və s. Ancaq dediklərini dolayı ile təkzib edir. Misal üçün, bu gün o, bəzi sadələvhə insanları inandıra bilər ki, haqqıqtən də, turizm sahəsində çalışır və insanların viza almaları üçün müyyəyen məbləğlər qarşılığında qazanc eldə edir. Lakin sırr deyil ki, onun çalışıldığı bu kimi sahələrdə saxta vizalar və sənədlərin düzəldilməsi kifayət qədər mümkündür. Əlbəttə, R.Hacılı heç vaxt öz dələduzluğunu etiraf etməz, eləcə də, ona "dobra" veren Ə.Kərimlinin də bu işdə tapşırıq verdiyini ictimailəşdirməz. Ancaq ortada olan dəlillər və faktlar həmin insanların iş birliyinə gedərək, hansı oyunlardan çıxdıqlarını kifayət qədər sübuta yetmiş olur.

Rövşən NURƏDDİNOĞLU

Radikalların mitinq mərəzi

Dağıdıcı müxalif ünsürlərin mitinq barədə təsəvvürləri ötən əsrin sonlarında olduğu kimi, yenə də yanlış olduğu hər mini-aksiyadan sonra öz təsdiqini tapır. Azərbaycan cəmiyyəti bu yanlışlıqları hər dəfə müşahidə edərək, bu mitinqlərin mənasız və lazımsız olduğu qənaətində olsa da, nədənsə aqressiv müxalifət ya müşahidə edə bilər, ya təhlil edə bilmir, ya da ümumiyyətlə, bu yanlışlı etiraf edə bilmir. Necə deyərlər, kor tutduğun buraxmadığı kimi, mitinq adlandırdıqları kiçik bir aksiyanın etəyini buraxmaq fikrində deyilərlər.

Ayda bir neçə dəfə mitinq keçirmək arzusunda olan radikalların artıq aksiya fobiyası emələ gelib desək, yanılmayıq. Çünkü mənasız, maraqsız, neticəsiz, sosial sıfariş olmayan, hər dəfə eyni şuar, eyni ssenari ilə keçirilən monoton mitinqi dəfələrlə tekrarlamaq mitinq xəstəliyinə tutulmaq deməkdir. Ələlxüsüz, iştirakçıların sayının günü-gündən azaldığını görə-göre aksiya şakərindən el çəkməylərə tutulduqları mərəzədən görebərək. Ona görə yazıçı gəlir ki, ən sıxavi fərdlər və nümayəndələr belə aksiyaların sosial sıfariş olmadığını dərk etdikləri halda, partiya və qurum olaraq, heç birinin bunu dərk etmeməsi, yaxud qəbul etmeməsi, özləri üçün, sözün heqqi meñasında, çox acınacaqlıdır.

Hər dəfə mitinqə gecikən, özü də cəmi ikicə saatlıq tedbirə yarım saat gecikən "Milli Şura" sədri və AXCP sədri üçün, görünür, mitinq, sadəcə görüntü olaraq maraqlıdır. Əks halda, hər biri bu aksiyaya hamdan qabaq gelib, hamdan da sonra gedərdilər. Bu zaman kəsiyindən maksimum istifadə etməyə, dəha geniş müzakirələr aparmağa cəhd edərlər. Doğrudur, aparılaq müzakirə mövzusu da yoxdur və bunu onlar özləri də çox yaxşı bilirlər və məhz buna görə



də, nitqləri ancaq şər-böhtən üzərində qurulub. Amma hər dəfə bu gecikmə faktına istinadən etiraf etməlidirlər. Bu, əsassız, arqumentsiz ittihamlara belə ayırdıqları vaxt və aksiyanın mahiyyəti özləri üçün də tamamilə maraqsızdır. Mitinq adı altında bir neçə nəfəri, hər dəfə də eyni adamları, daha doğrusu, qohum-əqrəbalarını, yaxın ətraflarını "Məhsul" stadionuna toplayıb afişalaşdırmaq məräğində olduqlarını etiraf etməlidirlər.

Aksiya iştirakçıları tərsinə tutduqları şüarlarla, selfie çəkdirməklə müxalifətin mitinq vərdişlərinə sadiq qaldılar

Müxalifətin son uğursuz aksiyası da əvvəlkilərdən zərrə qədər fərqlənmədi. İstər çıxışçıların fikirləri, istər şüarlar, istərse de iştirakçıların eyni olması baxımdan bu aksiya əvvəlkiləri xatırladırı. Əger fərq haqqında danişmaq lazımlı gəsə belə, fərq aksiyanın tarixi və bir də iştirakçılarının sayının, ən azından, iki dəfə azalması ola bilər. Bəli, son aksiyada iştirakçıların sayı əhəmiyyətli dərəcədə azalmışdır və görünür, bir çoxları aksiya şoumenlerinin iç üzünü də, mitinq adı altında keçirilən bu mini- aksiyaların əsl mahiyyətini də dərindən dərk ediblər.

Dərk ediblər ki, Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı kimi şoumenlər aksiyanı sosial sıfariş əsasında deyil, xarici havadarlarının, qrant ödəyənlərin və Azərbaycan əleyhinə olan qüvvələrin sıfırı ilə təşkil edirlər. Belə olan təqdirdə, işə ictimaiyyətin maraqlarından, xalqın mənafeyindən, hər hansı bir aksiyanın mövqeyindən səhəbet belə gedə bilməz və iştirakçıların hər birini bu şoumenlər öz şirkəli oyunlarına alət etməti dərindən.

Aksiyalarının əsl mahiyyətini dərk etməyənlər isə tərsinə tutduqları şüarlarla, selfie çəkdirməklə müxalifətin mitinq vərdişlərinə sadiq qaldılar. Belə aksiyaları müşahidə etdikdə, bəlli olur ki, mitinq adı altında həmin məkana toplaşan, daha doğrusu, toplaşmaq vərdişindən əl çəkməyən bu insanlar heç də nə "şura" sədrinin, nə AXCP sədrinin, nə də Müssavat başqanının məsləkdaşı, əqide yoldaşı deyil və toplaşmalarının da heç bir siyasi anlamı yoxdur. Əksəriyyəti sosial şəbəkələrdə öz profilərini yeniləmək, şəkil bazasını doldurmaq, bir sözlə, virtual məkana hazırlıqlı olmaq niyyəti ilə təşrif bürümüşdərlər. Əger Kərimli, Həsənli, ələcə də, Hacılı bu adamları öz elektoratından sayırsa, əməlli-başlı yanılırlar. Çünkü şəkil çəkdirmənlər şoumenlərin nitqine quşaq asmaq niyyətində deyildilər və hər biri özüne lazımlı olan qədər qaldıqdan sonra tez bir zamanda, aksiyanın keçirildiyi meydani tərk edirdilər.

Dağıdıcı müxalif düşərgəsi dərk etmək və qəbul etmək məcburiyyətindədir ki, aksiyaları hər dəfə kəmiyyət və keyfiyyət etibarile iki dəfə azalıb və bu aksiyaları davam etmək niyyətindədirərlər, qısa bir zamanda, təyin edacekləri aksiyanı "Məhsul" stadionunda deyil, balaca bir otaqda keçirə biləcəklər. Yox, əger bu sonluqdan de neticə çıxmasalar, bilməlidirlər ki, ən yaxın vaxtda keçirmək arzusunda olduqları aksiyalarında Kərimli, Həsənli və Hacılıdan başqa heç kim olmayıcaq.

İnam HACİYEV

Avtomobilərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yasamal Rayon Polis idarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində "Toyota" markalı avtomobilinin şübhəsinin sindirildiğini və 500 manat dəyərində qızıl boyunbaşısının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, oğurluğu töötəmkədə şübhəli bilinən şəxs dərhal başlanılan əməliyyat-axtarış tedbirleri ilə müyyəyen edilərək "isti izlə" saxlanılıb. Araşdırmaclarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müyyəyen edilib.

Həmin şəxsin ətrafında aparılan tədbirlərə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində "Porsche" markalı avtomobildən 20 min ABŞ dolları, "Hyundai" markalı avtomobildən isə 670 manat və iki eynək oğurlaması da müyyəyenləşib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Yevlaxda uşaq bağçası, Saatlıda ev yanıb

Yevlaxda yanğın hadisəsi qeydə alınıb. AZERTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəber verir ki, Yevlax şəhərində uşaq bağcasının yerləşdiyi iki-mərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürüllər.

Saatlıda isə yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumatata göre, Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m² sahədə, 4 otağının və mətbəxinin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürüllər.



Bəşəriyyətin demokratik hüquqları uğrunda mübarizə tarixindən: Aristotel ədalətli dövlət quruculuğu haqqında

Aristotelin "Etika", "Politika", "Ritorika" və digər əsərlərində cəmlənmiş elmi irsi əsrlər boyu əvvəlcə Şərq, sonralar isə Qərb fəlsəfəsinə öz həlledici təsirini göstərmişdir. Orta əsrlərdə Avropada Aristoteli, sadəcə olaraq, "filosof" adlandırrırdılar. İndiyəcən çoxları fundamental fəlsəfi problemləri bütün dərinliyi ilə əhatə etdiyinə və ensiklopedik biliyinə görə onu bütün zamanların və xalqların ən böyük filosofu sayır.

Aristolelin "Politika" əsəri Qəbin siyasi fəlsəfəsində başlangıç nöqtəsi hesab edilir. Bu, yunan filosofun siyasi rejimlərin müxəlif növlərini, vətəndaşlığın mənasını və siyasi həyatda təhsilin rolunu sistemli təhlilə çəkən ilk böyük elmi iş idi.

Aristotele görə, demokratiya siyasi rejimlərin (bunların arasında o, habelə monarxiya, oliqarxiya, tiraniya və politiya rejimlərini nəzərdən keçirirdi) yalnız bir formasıdır. Aristotel monarxiya tərəfdarı idi, lakin bir şərtlə ki, monarx təhsil görmüş, bılıkli adam olsun ve dövləti hamının xeyri namine idare etsin.

Aristotel ən geniş yayılmış rejim kimi demokratiyaya yaxın olan, həm də özündə oliqarxiyanın və müasir konstitusiyalı monarxiyaların elementlərini daşıyan politiyanı qeyd edirdi.

Aristotelin fikrincə, cəmiyyət daxilində yaşayan insan siyasi varlıdır. Dövlət təbii şəkildə ailədən tərəyərək, hakimiyət və tabeçilik münasibətlərini (ağə və kölə, ər və arvad, ata və övladlar) yenidən səviyyədə qurub heyata keçirir. Aristotel quldurluğu müdafiə edirdi. Platon kimi, o da bele hesab edirdi ki, insan ümumən siyasi azadlıq şəraitində yaşamaq iqtidarından deyildir. Lakin Platondan fərqli olaraq, Aristotelin ideal dövləti müxtəlif mülkiyyət formalarına, iqtisadi özürütənzimləmə mexanizmine malik, siyasi hakimiyəti isə geniş yayılmış institutlar sistemi (şəhər məclisi, magistrat, mühkəmə) və cəmiyyətin təyin etdiyi vəzifəli şəxslərin vətənləşdirilmə həyata keçirilən açıq və dənəmik inkişaf edən cəmiyyətdir. Aristotel üçün hakimiyət Platonda olduğunu kimi hamidan yüksəkdə duran əzm, iradə deyil, bir neçə müstəqil iradənin məcmusudur.

Aristotel demokratiyanı idarəetmənin ən pis formalarından en yaxşı kimi təsvir edirdi. Belə ki, onun fikrincə, burada hakimiyət, adətən, əksəriyyət təşkil edən yoxsul və əsil-nəcabətsiz vətəndaşlara məxsus olacaqdır. Aristotel iddia edirdi ki, demokratiyanın ən yaxşı forması en az demokratik olanıdır. Belə demokratiyada insanların çoxu yoxsul deyil və yoxsulların bərə hüquqları yoxdur.

Aristotel özünün "Politika" əsərində ədalətli dövlət quruluşu haqqında yazırırdı: "Ədalət bərabərlikdir... ancaq hamı üçün yox, yalnız bərabərler üçün bərabərlikdir".

Aristotelin fikrincə, ümumi fay-

dəni nəzərə alan dövlət quruluşu ciddi ədalət baxımından düzgün sayılır. Yalnız hakimiyətdə olanların rifahını güden quruluşlar isə düzgün deyildir, sehvdir: onlar yalnız hökmənlikə əsaslanır, dövlət isə azad insanların ünsiyyətidir. İndi düzgün dövlət quruluşlarının təbiəti və sayını gözdən keçirmək olar...

İlk önce, oliqarxiyanın və demokratiyanın göstərilən sadə fərqləndirici prinsipləri və bir də oliqarxiyanın və demokratiyanın gözündə nəyin ədalətli sayıldığı araşdırılmalıdır. Axi hamı ədalət deyilən şəy söylenmir, amma ədalətin yalnız bəzi əlamətlərdən söz açırlar, lakin onların ədalət adlandırdıqları heç də ədalətin bütünü deyildir. Göründüyü kimi, ədalət bərabərlikdir, bu, doğrudan da, beledir, ancaq hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir və bərabərsizlik də ədalətdir, bu da, doğrudan, beledir, amma yenə də hamı üçün yox, yalnız bərabər olmayanlar üçün bərabərsizlik ədalətdir. Belə ki, kim üçün suali diqqətdən qaçırlıqlıdan səfəh mühakimə yürüdürlür. Səbəbi də odur ki, özləri barədə fikir yürüdürlər, öz işləri barədə mühakimələrə isə, bəlkə də bir qism insanlar pis hakimdirler...

Ədalət naminə deyək ki, aristokratiya ilkin əlamətlərdən igidiyinə görə seçilən yox, fəzilətinə görə seçilən kişinin idarə etdiyi quruluşdur. Yalnız belə dövlət quruluşunda yaxşı kişi və yaxşı vətəndaş eynidir. O biri quruluşlarda isə "yaxşı" anlayışı quruluşdan asılı olaraq işlədirilir...

Belə ki, aristokratik quruluş dövlətə ən yaxşı vətəndaşların gelməsi çalışır, oliqarxiya da bütün cəhətləri ilə mükemməl insanlardan ibaret olur.

Təbii ki, yaxşı və yetkin insanların deyil, səfəhlerin idarə etdiyi dövlət rifah quruluşu ola bilməz, eyni dənəmik inkişafda əsas quruluşdur. Yalnız belə dövlət quruluşunda yaxşı kişi və yaxşı vətəndaş eynidir. O biri quruluşlarda isə "yaxşı" anlayışı quruluşdan asılı olaraq işlədirilir...

Dövlət qarşılıqlı incikliklərin qarşısını almaq, ticarət və xidmət münasibəsi xatirinə də yaranır. Belə olsayıdı, etrusklar, karfagenlilər və ticarət əlaqəsində olan bütün insanlar bir dövlətdə birləşmiş sayıldırlar...

Dövlət qarşılıqlı incikliklərin qarşısını almaq, ticarət və xidmət münasibəsi xatirinə də yaranır. Belə olsayıdı, etrusklar, karfagenlilər və ticarət əlaqəsində olan bütün insanlar bir dövlətdə birləşmiş sayıldırlar...

Amma doğrudan da, ticarət aparan tərəflər arasında malların çıxarılması və gətirilmesi barədə razılaşanlar olur. Lakin bu işləri həyata keçirmək üçün onların ümumi vəzifəli şəxsləri olmur, əksinə, tərəflərin hər birində onlar ayrı-ayrıdır, bir-birinin ədalətlə olub-olmaması barədə alçaq hərəkət etməsinin qarşısını almaq barədə düşünür, onlar yalnız bir-birinə ziyan vurmamış barədə fikirləşirlər. Dövlətdə isə qanuna uyğunluğa riayət edilmesi naminə mənəvi keyfiyyətə qayğı ilə göz qoyulur; gerçəkden dövlətdə vətəndaşların mənəviyyəti barədə qayğıya ehtiyac da buradan irəli

Lakin dövlət quruluşunun, görünürlər, iki başlıca növü vardır. Deyilənə görə, küləyin iki əsas növü (quzey və güney) olduğu və qalanları sapdırma sayıldığı kimi, dövlət quruluşunun da iki başlıca növü vardır: demokratiya və oliqarxiya. Beləliklə, azad və kasib insanların çoxluq təşkil edərək ali hakimiyəti öz əlinə aldığı quruluş de-

gelir. Əks halda, dövlət münasibətləri müttəfiqlərin yalnız məkan baxımından yaratdıqları sade ittifaka əvvələrdir. Hətta qanun da bu halda sadə müqavilələrdən ibarət olub, Likofronun söyleyişi kimi, sadəcə, şəxsi hüquqların qarantından başqa bir şey olmaz...

Beləliklə, dövlət yurd, məkan ümumiliyi deyil, qarşılıqlı təhqirlerin qarşısını almaq, yaxud əlverişli münbadılə xatirinə də yaradılmışdır. Doğrudur, dövlətin yaşaması üçün bütün bu şərtlər olmalıdır, amma dövlət bunların bir yerə yığılmış deyil, dövlət ləyaqəti həyat naminə, kamil və menali həyat sürmək məqsədiə ailələrin və qəbilələrin münasibətlərindən doğur.

Demokratiya və oliqarxiyadan başqa, dövlət quruluşunun iki növü də vardır. Onlardan birini hamı qəbul edir - biz yuxarıda onun haqqında danışmışırdıq. Dövlət quruluşunun dörd növü bunlardır: monarxiya, oliqarxiya, demokratiya və aristokratiya. Dövlət quruluşunun beşinci növünü politiya adlandırıllar. Bu quruluş növünə az rast gəlinir, ona görə də, dövlət quruluşunun novlərini araşdırınlar onu diqqətdən qaçırlırlar; onlar da Platon kimi dörd növü göstərməyi yetərlər...

Ədalət naminə deyək ki, aristokratiya ilkin əlamətlərdən igidiyinə görə seçilən yox, fəzilətinə görə seçilən kişinin idarə etdiyi quruluşdur. Yalnız belə dövlət quruluşunda yaxşı kişi və yaxşı vətəndaş eynidir. O biri quruluşlarda isə "yaxşı" anlayışı quruluşdan asılı olaraq işlədirilir...

Belə ki, aristokratik quruluş dövlətə ən yaxşı vətəndaşların gelməsi çalışır, oliqarxiya da bütün cəhətləri ilə mükemməl insanlardan ibaret olur.

Təbii ki, yaxşı və yetkin insanların deyil, səfəhlerin idarə etdiyi dövlət rifah quruluşu ola bilməz, eyni dənəmik inkişafda əsas quruluşdur. Yalnız belə dövlət quruluşunda yaxşı kişi və yaxşı vətəndaş eynidir. O biri quruluşlarda isə "yaxşı" anlayışı quruluşdan asılı olaraq işlədirilir...

Dövlət qarşılıqlı incikliklərin qarşısını almaq, ticarət və xidmət münasibəsi xatirinə də yaranır. Belə olsayıdı, etrusklar, karfagenlilər və ticarət əlaqəsində olan bütün insanlar bir dövlətdə birləşmiş sayıldırlar...

Amma doğrudan da, ticarət aparan tərəflər arasında malların çıxarılması və gətirilmesi barədə razılaşanlar olur. Lakin bu işləri həyata keçirmək üçün onların ümumi vəzifəli şəxsləri olmur, əksinə, tərəflərin hər birində onlar ayrı-ayrıdır, bir-birinin ədalətlə olub-olmaması barədə alçaq hərəkət etməsinin qarşısını almaq barədə düşünür, onlar yalnız bir-birinə ziyan vurmamış barədə fikirləşirlər. Dövlətdə isə qanuna uyğunluğa riayət edilmesi naminə mənəvi keyfiyyətə qayğı ilə göz qoyulur; gerçəkden dövlətdə vətəndaşların mənəviyyəti barədə qayğıya ehtiyac da buradan irəli

Lakin dövlət quruluşunun, görünürlər, iki başlıca növü vardır. Deyilənə görə, küləyin iki əsas növü (quzey və güney) olduğu və qalanları sapdırma sayıldığı kimi, dövlət quruluşunun da iki başlıca növü vardır: demokratiya və oliqarxiya. Beləliklə, azad və kasib insanların çoxluq təşkil edərək ali hakimiyəti öz əlinə aldığı quruluş de-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqların
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

mərkəzi, ali hakimiyətin varlı və
ali mənşəli azlığın əlində olduğu
quruluş isə oliqarxiya sayılmalıdır...

Demokratiyanın birinci növü
bərabərlikdir. Bərabərlik demokratiyanın
bu növü üçün əsas qanun
olub nə kasıblara, nə de varlılara
hər hansı bir üstünlük vermir. Ali
hakimiyət nə onun, nə də o birin
əlində toplanır, hər ikisi bərədir.
Əger azadlıq və bərabərlik
demokratiyanın mühüm əlamətdir,
bu, özünü onda göstərə bilər
ki, dövlətin idarə olunmasında ha
mi mütələq iştirak etsin. Xalq de
mokratiyada çoxluqda qaldığından
ve onun qərarları həlli edildi
dənəndən, belə dövlət quruluşu de
mokratikdir. Bu, demokratiyanın
bir növdür...

Demokratiyanın başqa bir növü
vəzifələrin tutulmasına, çox olma
sa da, zənginlik şərtinin və əmlak
senzinin qoyulmasıdır. Bu senzi
alan adam vəzifəsinə başlaya bilər.
Onu itirən vəzifədən azad edilir.
Demokratiyanın üçüncü növü
nəzərdə tutur ki, mənşəcə vətə
ndaşların hamisinin vəzifə tut
maq hüququ var, amma yalnız qan
nun hökm edir. Demokratiyanın
dördüncü növü yenə də vətənda
şın vəzifə tutmaq hüququnu və qan
nun alılığını nəzərdə tutur.

Demokratiyanın beşinci növü
qanunun deyil, sadə xalqın ali
hakimiyətini nəzərdə tutur.

Burada son söz qanunun deyil,
xalq iclasının demaqoqiyə yolu ilə
qəbul edilən qərarınındır. Qanun
həlli dənəsi rol oynadığı demok-

ratik dövlətlərdə demaqoqlara yer
yoxdur, orda yaxşı vətəndaşlar bi
rinci yerə qoyulur. Qanunun alılıyi
olmayan yerde isə demaqoquya
yaranır. Xalq çoxluğu mütələq
hökmən olur: ali hakimiyət ayrı
lıqlıda heç kəsin, bir yerdə hamının
dır.

Cünki xalq iclasının qərarı və
tiranın sərəncamı onların canfe
şanlığı ilə olur; belə demokratiyada
ali hakimiyət xalqın olsa da, de
mqoqlar onun rəyi üstündə hakim
olur, kütə onların sözü ilə hərəkət
edir, yaltəqlər da tiranın rəyinə nə
zarət edirlər.

Belə demokratiya dövlət quru
luşu adlandırılara bilmez - qanun ha
kimiyəti olmayan yerde dövlət quru
luşu da yoxdur. Qanun hamının
üstündə hakim olmalıdır, vəzifəli
şəxslər və xalq iclasına xüsusi
məsələlərin müzakirəsi tapşırılma
lidir. Beləliklə, her şeyin xalq icla
sının qərarları ilə idarə olunduğu
dövlət quruluşunu demokratik qu
ruş adlandırmaq olmaz, cünki
heç bir qərar ümumi xarakter da
şırı, qanunun gücü ümumiliyində
dir. Demokratiyanın növləri, bax
bu üsulla fərqləndirilməlidir.

Beləliklə, aydın olur ki, bəşəriy
yətin demokratik hüquqlar uğrunda
mübarizə tarixi çox qədimlərə ged
ibid çıxır. Bərabərlik, xalq qanunla
ri, qanunun alılıyi sade xalqın ali
hakimiyətini nəzərdə tutur.

Burada son söz qanunun deyil,
xalq iclasının demaqoqiyə yolu ilə
qəbul edilən qərarınındır. Qanun
həlli dənəsi rol oynadığı demok-

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Yeni kəşf: oturaq həyat tərzi beyində dəyişiklik yaradır

Oturaq həyat tərzinin ürək-damar sistemi xəstəlikləri, dia-bet və vaxtından əvvəl ölüme sebəb olduğu heç kimə sərr deyil. Kaliforniya Universitetinin mütxəssisləri müəyyən ediblər ki, oturaq həyat tərzi beynin hafizənin formallaşması və təlimdə əsas rol oynayan nahiyyəsində dəyişikliklərlə əlaqəlidir. Söhbət medial gicgah payından gedir. AZƏRTAC "Meddaily" saytına istinadla xəbər verir ki, tədqiqatlarda 45-75 yaş arasında 35 nəfər iştirak edib. Alımlar könüllülərin fiziki fəaliq səviyyəsini qiymətləndiriblər. İştirakçılara ötən həftə gündə neçə saatı oturaq keçirdikləri barədə də sual verilib. Bundan başqa, könüllüləri magnit-rezonans tomografiyasından keçiriblər. Tədqiqatçılar aşkar ediblər ki, çox oturan insanlarda medial gicgah payının qabığı daha nazik olub. Yüksek səviyyəli fiziki fəaliq da mənfi nticələri aradan qaldırmayıb. Alımlar vurğulayırlar ki, aşkar edilmiş elaqənin səbəb-neticə prinsipinə aidiyi-yəti yoxdur. Mütxəssisler tədqiqatı davam etdirməyi planlaşdırırlar.

Yüksək miqdarda alkogol qəbulu ölümü yaxınlaşdırır

Həftə ərzində alkogoldan istifadənin 100 qramdan artıq olması ölümü yaxınlaşdırır. Alımlar alkogol istifadəsinə məyilli olan 600 min nəfər üzərində tədqiqat aparıblar. Onları 50 faizini 100 qramdan, 8 faizini isə 350 qramdan çox içənlər təşkil edib. İştirakçılarından 40 minden çoxu sonralar ürək-damar xəstəliklərindən vəfat edib, 39 min nəfərində isə həmin xəstəliklərin əlamətləri müşahidə olunub. AZƏRTAC "Mir 24" saytına istinadla xəbər verir ki, araşdırımlar nticəsində mütxəssislər həftədə 100 qramdan 200 qrama qədər alkogol qəbulunun ömrü yarımla, 200 qramdan 350 qrama qədər qəbulunun bir, ya iki, 350 qramdan çox qəbulunu dörd-beş il qısaltığı qənaətinə geliblər.

"Tədqiqatın nticələri göstərir ki, alkogolun faydası haqqında ya-ylan bəzi söz-söhbətlərə baxmayaraq, onun qəbulunun orqanizmə heç bir faydası yoxdur", - deyə Şeñild Universitetinin ürək-damar xəstəlikləri üzrə professoru Tim Çiko söyləyib.

Dibçək güllərinə qulluq qaydaları

Dibçək güllerinə qulluq səbir və zehmet tələb edir və onu əkməyin zamanı var. Otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək mümkündür. Lakin əkin üçün ən yaxşı vaxt mart və oktyabr aylarıdır. AZƏRTAC dibçək bitkilərinin əkilmə və qulluq qaydaları barədə məlumat verir. Orta boylu gül əkmək üçün diametri 2-5 santimetr olan qab götürülür. Qabın altına drenaj üçün dəmir dirəklər açılır, dibinə çinqıl və balıqlağı tökürlər. Bitkinin yaxşı inkişaf etməsi üçün çinqılın üstüne keyfiyyətli, yumşaq və məhsuldar torpaq elave olunur. Gül əkiləndən sonra növünü görə ehtiyac duyulduğda suvarılmalı ve gübrələrlə qidalandırılmalıdır.

Qışda dibçəkləri mütləq otaqda saxlamaq lazımdır, otağın temperaturu isə 15-16 dərəcədən aşağı olmamalıdır. İsti havalarda güləri açıq havada, günəş düşən yere qoymaq olar. Bitkilərin yeri işq və kölgə sevən xüsusiyyətdən asılı olaraq seçilməlidir. Mütxəssislər bəzi bitkiləri çıxıklaşı dövründə otaqda saxlamağı məsləhət görürərlər, bu, çıxıklärin zəherli madde ifraz etməsi ilə əlaqədardır. Uşaqlara zərer vermək ehtimalı yüksək olan tikanlı bitkiləri də saxlamaq məsləhət deyil. Dibçək bitkilərinin sulanması da növünü görə dəyişir. Məsələn, kaktus suyu çox sevmir, ona həftədə bir dəfə su vermək kifayətdir. Ətirşah torpağın üst təbəqəsi quruyandan sonra sulanmalıdır.

ELAN

Bank "BTB" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının çağırılması haqqında məlumat

Bank "BTB" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı 01.06.2018-ci il tarixdə saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, 27 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir. Səhmdarlar yığıncağın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər.

BAŞSAĞLIĞI

"Səs" Media Qrupunun rəhbəri Behruz Quliyev kollektiv adından SƏS TV-nin qərb bölgəsi üzrə müxbiri Kamran Almədə-dova atası

Tapdıq Almədədovun
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin.

Səs

Son səhifə

17 aprel

Kristi Vey: "Bakıda Avropa çempionatının təşkilat səviyyəsi heyətamızdır"

Inana bilmirəm ki, Avropa çempionu olmuşam. Bu, heyətamız hissdir. Hələ də şokdayam. Final inanılmaz oldu. Üç il əvvəl yixilmədim və əvvəlki formama qayida bilmirdim. Men bu qələbəyə doğru uzun yol qət etmişim. Odur ki, sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Bu, Avropa çempionatında mənim ilk medalımdır və özü də qızıldır.



Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ikili mini-batut növü üzrə qalibi Kristi Vey söyleyib. O, yarışlarda 71,500 bal toplayıb. Böyük britaniyalı gimnast deyib ki, Bakıda Avropa çempionatının təşkilat səviyyəsi heyətamızdır. O deyib: "Turnir ələ mükəmməl təşkil edilib ki, sadəcə deməyə söz tapa bilmirəm. Şadəm ki, Bakıya gəlmisəm. Burada çıxış etmək çox xoşuma geldi. Xüsusən də ona görə ki, tamaşaçılar hər bir idmançının çıxışını dəstəkləyirlər. Bu da yarışlarda çox səmimi ab-hava yaradır. Şadəm ki, Avropa çempionu titulunu məhz Bakıda qazandım".

Kristi Vey tamblinq üzrə Avropa çempionu olmuş Azərbaycan gimnasti Mixail Malkini qələbə münasibətə tebrik edib.



"Neftçi" "Zirə"ni darmadağın edib

Futbol üzrə Topaz Premyer Liqada 23-cü tura yekun vurulub. "Qəbələ" "Səbail" ilə qarşılaşmadı 1:1 hesablı nticəcə razılaşıb. "Keşlə" isə, "Sumqayıt"ın qonağı olub və mögləbiyyətdən qaça bil-məyib. Turun en gərgin və maraqlı qarşılaşması isə, avrokuboklar uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Zirə" arasında baş tutub. "Ağ qaralar" uzun müddətdir ki, möglüb edə bilmədikləri "Zirə"ni böyük hesabla möglüb ediblər.



"Barselona" yeni rekorda imza atıb

Ispaniya La Liqasının 32-ci turunda "Valensiya"nı qəbul edən "Barselona" 2:1 hesablı qələbə qazanıb. AZƏRTAC xəbər verir ki, bu qələbə ilə kataloniyalılar yeni rekorda imza atıblar. Belə ki, "Barselona"nın mögləbiyyətsiz oyun seriyası 39-a çatıb. Qeyd edək ki, daha əvvəl rekord "Real Sosiedad" klubuna məxsus idi (38). "Barselona" 39 oyunda 32 qələbə qazanıb və 7 heç-heçə edib. "Real Sosiedad" isə 22 qələbəyə sevinib və 16 dəfə meydani heç-heçə ilə tərk edib.



"Boka Xuniors" Buffona altı aylıq müqavilə təklif edib

Yventus" futbol klubunun qapıcısı Canluici Buffon cari mövsümün sonunda azad agent statusu ala bilər. Argen-tinianın "Boka Xuniors" klubu 40 yaşlı qapıcı ilə altı aylıq müqavilə imzalamaq istəyir. "Boka Xuniors"un hücumçusu Karlos Tevez keçmiş komanda yoldaşını klub üçün faydalı olacağını və Libertadores kubokunun qazanmaqdə onlara yardımçı olacağını deyib. Qeyd edək ki, daha əvvəl Buffonun cari mövsümün sonunda karyerasını başa çatdıracağı bildirilirdi.



"Qəbələ"nin cüdoçusu Avropa kuboku yarışlarında qızıl medal qazanıb

Sankt-Peterburqda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Azərbaycan milli komandası və "Qəbələ" idman klubunun cüdoçusu Rövşən Əliyev uğurla çıxış edib. Turnirdə 55 kilogram çeki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək çempion olub. Rusiya idmançıları İsa Elsixanov və Şaxzod Amonova qalib gələn R.Əliyev yarımfinala yüksəlib. Bu mərhələdə daha bir rusiyalı Timur Uyanayev mübarizədən kənarlaşdırıb idmançımız həlledici görüşə vəsiqə qazanıb. Cüdoçumuz finalda komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib və ardıcıl 4-cü qalibə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**